

0706#01#Q15#01 300 BIM-2 az bolmesi

1. Sual: Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:

- ☒ **Proqram və məqsədli**
 - ☐ Ticarət kreditləri
 - ☐ Faizsiz kreditlər
 - ☐ Büdcə kəsirini azaltmaq üçün
 - ☐ Bunların hamısı
-

2. Sual: BMT-nin ixtisaslaşmış təşkilatlarına aid deyil:

- ☐ FAO
 - ☐ YUNİDO
 - ☐ YUNESKO
 - ☐ BƏT
 - ☒ **İİƏT**
-

3. Sual: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aid deyil:

- ☐ Rusiya
 - ☒ **Yaponiya**
 - ☐ Çin
 - ☐ ABŞ
 - ☐ Fransa
-

4. Sual: Beynəlxalq iqtisadi münasibətlərdə hökumətlərarası universal beynəlxalq təşkilat hansıdır?

- ☐ İİƏT
- ☒ **OPEK**

- ☐ AYİB
 - ☐ BVF
 - ☒ **Heç biri**
-

5. Sual: Dünya Bankı qrupuna daxildir:

- ☐ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
 - ☐ Beynəlxalq İnkişaf Assosiasiyası
 - ☐ Beynəlxalq Maliyyə Korporasiyası
 - ☐ Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi və Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzi
 - ☒ **Bunların hamısı**
-

6. Sual: Azərbaycan Dünya Bankı qrupuna daxil olan 5 qrupun neçəsinin üzvüdür?

- ☐ 1 qrupun
 - ☐ 3 qrupun
 - ☒ **5 qrupun**
 - ☐ 4 qrupun
 - ☐ Yalnız 2 qrupun
-

7. Sual: Dünya Bankının Azərbayacanda icra olunan layihələrinin sırasına hansı layihə daxil deyil?

- ☐ Magistral yol layihəsi
- ☐ Kənd investisiya layihəsi
- ☐ Elektrik ötürücü sistemi layihəsi
- ☒ **TRACECA**
- ☐ Təhsil sektorunun inkişafı layihəsi

8. Sual: Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda hansı layihəni icra edir ?

- ☒ **İstilik Elektrik Stansiyasının reabilitasiya layihəsi**
 - ☐ Daşınmaz əmlakın qeydiyyatı layihəsi
 - ☐ Səhiyyə sektorunda layihələr
 - ☐ Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi
 - ☐ Korporativ və Büdcə sektoru üçün hesabatlılıq layihəsi
-

9. Sual: BMT sisteminin statistik nəşrləri aşağıdakılar üzrə qruplaşdırılır:

- ☐ Sosial-iqtisadi inkişaf məsələlərini əks etdirən nəşrlər
 - ☐ Sahə nəşrləri
 - ☐ Regional nəşrlər
 - ☒ **Bütün göstərilənlər düzdür**
 - ☐ İnvestisiya hesabatları üzrə nəşrlər
-

10. Sual: İnkişaf etmiş ölkələr qrupuna BMT tərəfindən aid edilir:

- ☒ **İnkişaf etmiş bazar iqtisadiyyatlı və yüksək sosial-iqtisadi inkişaf səviyyəli ölkələr**
 - ☐ ÜTT təşkilatına üzv olan dövlətlər
 - ☐ Adambaşına ÜDM 12 min dollardan aşağı olmayan ölkələr
 - ☐ Sənaye ixracının ÜDM-də payı 20 %-dən çox olan ölkələr
 - ☐ Xarici bazarı olmayan ölkələr
-

11. Sual: İnkişaf etməkdə olan ölkələri Dünya Bankı aşağıdakı meyar əsasında müəyyən edir:

- ☐ Xarici ticarət kvotası 25%-dən çox olmayan ölkələr
- ☒ **Bazar iqtisadiyyatlı və aşağı iqtisadi inkişaf səviyyəsi ölkələr**

- ☐ Neft ixrac edən ölkələr
 - ☐ Texnologiya idxal edən ölkələr
 - ☐ Borclu ölkələr
-

12. Sual: İqtisadi integrasiyanın sadədən mürəkkəbə doğru 5 əsas mərhələsi hansı iqtisadi alimin yanaşmasını təşkil edir?

- ☐ C. Vayner
 - ☒ **B. Balacca**
 - ☐ Y. Tinbergen
 - ☐ A. Marşall
 - ☐ D. Rikardo
-

13. Sual: Azad ticarət zonası çərçivəsində integrasiya mərhələsi kimi həyata keçirilir:

- ☐ Vahid Valyutanın tətbiqi
 - ☒ **Ticarət məhdudiyyətlərinin aradan qaldırılması**
 - ☐ Vahid gömrük siyasətinin formalaşması
 - ☐ İş qüvvəsinin sərbəst hərəkəti
 - ☐ Birgə müəssisələrin yaradılması
-

14. Sual: Gömrük ittifaqı səviyyəsində integrasiyanın xarakterik cəhətini təşkil edir:

- ☐ Ticarət maneələrinin ləğvi
 - ☐ Vahid vergi siyasəti
 - ☐ Kollektiv valyuta siyasəti
 - ☐ Azad ticarət siyasəti
 - ☒ **3-cü ölkələrə münasibətdə vahid ticarət siyasəti**
-

15. Sual: Beynəlxalq iqtisadi integrasiyanın inkişafının obyektiv əsasları kimi :

- ☐ İqtisadi inkişaf səviyyəsinin uyğunluğu
 - ☐ Coğrafi yaxınlıq və tarixən formalaşmış əlaqələr
 - ☐ Integrasiya olunan iqtisadiyyatların qarşılıqlı tamamlanması
 - ☐ Birgə həll edilməsi tələb olunan ümumi problemlərin mövcudluğu
 - ☐ **Bunların hər biri**
-

16. Sual: Ümumi bazar səviyyəli integrasiya prosesi üçün xarakterikdir:

- ☐ **İqtisadi siyasətin harmonizasiyası**
 - ☐ Qarşılıqlı ticarətdə qeyri-tarif maneələrindən istifadə
 - ☐ Milli tariflərin saxlanması
 - ☐ Qarşılıqlı ticarətdə maneələrin azaldılması
 - ☐ Hökumətlərarası orqanların yaradılması
-

17. Sual: Vaynerin “gömrük ittifaqı” nəzəriyyəsinə müvafiq olaraq 2 tip effekt yaranır:

- ☐ Statik effekt
 - ☐ Sosial effekt
 - ☐ Dinamik effekt
 - ☐ **Statik və dinamik effekt**
 - ☐ Heç biri
-

18. Sual: Hansı integrasiya qruplaşması azad ticarət zonası yaradılması məqsədi daşıyır?

- ☐ Avropa ittifaqı
- ☐ MERKOSUR

☐ **NAFTA**

☐ Avrasiya İqtisadi Birliyi

☐ Hər biri

19. Sual: Azərbaycanın BİM sistemində yerini və rolunu müəyyən edən prioritet istiqamətlər hansılardır?

☐ Beynəlxalq ticarət

☐ Beynəlxalq təşkilatlara üzvlük

☐ TMK-larla əməkdaşlıq

☐ Regional əlaqələr

☐ **Hər biri**

20. Sual: İntegrasiya Birliyinin yaradılması zamanı əsas məqsəd kimi qarşıya qoyulur:

☐ İqtisadi miqyas effekindən istifadə

☐ Əlverişli xarici siyasət mühitinin yaradılması

☐ Ticarət siyasətinin məsələlərinin həlli

☐ Milli sənayenin yeni sahlərinin yaradılması

☐ **Hər biri**

21. Sual: Preferensial ticarət sazişi çərçivəsində nəzərdə tutulur:

☐ **Qarşılıqlı ticarətdə qeyri-tarif və tarif maneələrinin ləğvi**

☐ Ölkələrarası mal və xidmətlərin azad hərəkəti

☐ Hökumətlərarası qurumun yaradılması

☐ İqtisadi siyasətin harmonizasiyası

☐ heç biri

22. Sual: Cənub Konusu ümumbazarına hansı ölkə daxil deyil:

- ☐ Argentina
- ☒ **Çili**
- ☐ Braziliya
- ☐ Paraqvay
- ☐ Uruqvay

23. Sual: Fars körfəzi ərəb ölkələri əməkdaşlıq Şurasına daxil deyil:

- ☐ İordaniya və Küveyt
- ☐ Oman və Qətər
- ☐ Səudiyyə Ərəbistanı və Bəhreyn
- ☐ BƏƏ və Küveyt
- ☒ **İordaniya və Yəmən**

24. Sual: And ümumbazarına daxildir:

- ☐ Boliviya
- ☐ Kolumbiya
- ☐ Ekvador və Peru
- ☐ Venesuela
- ☒ **Hər biri**

25. Sual: Azərbaycanın iqtisadiyyatı Neft gəlirləri ilə hansı mexanizmlə əlaqələndirilmişdir?

- ☐ Birbaşa
- ☐ Büdcə mexanizmi vasitəsilə

☐ **Neft fondu yaratmaqla**

☐ Maliyyə institutları ilə

☐ Mərkəzi Bankla

26. Sual: Aİ-nin vahid aqrar siyasəti aşağıdakılarla müəyyən olunur:

☐ Kənd təsərrüfatı məhsulları ilə stabil qiymətlərlə təmin olunmaq (1)

☐ Kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi (2)

☐ Fermerlərin həyat səviyyəsinin təmin edilməsi (3)

☐ Xaricdən ərzaq alışıni genişləndirməklə (4)

☐ **1, 2 və 3**

27. Sual: “Kiçik” ölkənin “böyük” ölkə ilə integrasiyasından uduşu ikinciə nisbətən daha böyükdür:

☐ **Doğrudur**

☐ Doğru deyil

☐ Ancaq azad ticarət üçün doğrudur

☐ Yalnız Gömrük İttifaqı mərhələsində doğrudur

☐ Ümum bazar səviyyəsində doğru deyil

28. Sual: Beynəlxalq Əmək Təşkilatı ixracatı ölkələri üçün emiqrasiya siyasətinin əsas məqsədləri kimi müəyyən etmişdik:

☐ İşsizliyi azaltmaq və valyuta gəlirləri əldə etmək

☐ Emiqrantların xaricdə müvafiq həyat şəraitini təmin etmək

☐ Emiqrantların ölkəyə qayıdışının tələbləri onların xaricdə əldə etdiyi peşə və təhsillə əlaqələndirilməsi

☐ **Hər biri**

☐ Heç biri

29. Sual: İşçi qüvvəsinin hərəkətinin tənzimlənməsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar:

☐ FAO

☐ YUNKTAD

☐ **Beynəlxalq Miqrasiya Təşkilatı**

☐ İntellektual Mülkiyyət Təşkilatı

☐ Ümumdünya Ticarət Təşkilatı

30. Sual: Beynəlxalq Əmək Təşkilatının fəaliyyəti aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir:

☐ Əməkçilər üçün sosial ədalətin təmin edilməsi

☐ Beynəlxalq əmək standartlarının işlənilməsi

☐ Geniş Texniki Əməkdaşlıq proqramlarının həyata keçirilməsi

☐ Sosial sığortanın reqlamentləşdirilməsi

☐ **Hər biri**

31. Sual: FAO dünya ərzaq bahalaşmasının əsas səbəbi kimi 2010-cu ildə göstərmişdir:

☐ İqlim şəraitinin qeyri-normallığı (1)

☐ Rusiyada kənd təsərrüfatının vəziyyəti (2)

☐ Çində kənd təsərrüfatı istehsalının vəziyyəti (3)

☐ Dollar kursunun dəyişilməsi (4)

☐ **1, 4**

32. Sual: BMT dünya ərzaq probleminin həllində tövsiyyə edir:

- ☐ **Bazarın tənzimlənməsi aparmaq və spekulyasiyalı məhdudlaşdırmaq**
 - ☐ Yardımları artırmaq
 - ☐ Yoxsulluğu azaltmaq
 - ☐ Dolların kursunu yüksəltmək
 - ☐ Ərzaq ticarətinə məhdudiyyətlər tətbiq etmək
-

33. Sual: İqtisadi integrasiyanın funksional-sahəvi konsepsiyalarına aiddir:

- ☐ Bazar konsepsiyası
 - ☐ Gömrük ittifaqı konsepsiyası
 - ☐ **Gömrük ittifaqı və valyuta ittifaqı konsepsiyası**
 - ☐ Dirijist konsepsiyası
 - ☐ Bunların hər biri
-

34. Sual: Funksionalist konsepsiya iqtisadi integrasiyanın hansı nəzəriyyəsinə aid olunur?

- ☐ **Siyasi -hüquqi konsepsiyalara**
 - ☐ Ümumiləşdirici konsepsiyalara
 - ☐ Funksional sahəvi konsepsiyalara
 - ☐ Hər birinə
 - ☐ Heç birinə
-

35. Sual: Tam integrasiyanın forma və mahiyyətinə hansı uyğundur?

- ☐ Gömrük ittifaqı
- ☐ **Valyuta ittifaqı və konfederasiya əsasında dövlətin yaranmasına doğru səylər**
- ☐ Ümum bazar

- ☐ Hər biri
 - ☐ Azad ticarət
-

36. Sual: Şimali Azad Ticarət Sazişi çərçivəsində integrasiya prosesinin əsas məqsədini təşkil edir:

- ☐ Regional dövlətin yaradılması
 - ☐ Elmi-texniki əməkdaşlıq
 - ☒ **Mikrosəviyyəli integrasiyanın genişləndirilməsi**
 - ☐ Hökumətlərarası müqavilə münasibətlərinin inkişafı
 - ☐ Hər biri
-

37. Sual: Asiya-Sakit Okean region çərçivəsində integrasiya modeli çərçivəsində əsas məqsəd:

- ☒ **Azad ticarətin və iqtisadi liberallaşmanın genişləndirilməsi**
 - ☐ Hərbi-siyasi məqsədlər
 - ☐ Dolların rolunun gücləndirilməsi
 - ☐ Yeni hökumətlərarası qanunların yaradılması
 - ☐ Heç biri
-

38. Sual: ABŞ Avropaya daxil olan ölkələrdən hansına daha çox borcu vardır?

- ☐ İtaliya
 - ☐ Portuqaliya
 - ☒ **Fransa**
 - ☐ İspaniya
 - ☐ Almaniya
-

39. Sual: İİƏT hansı ölkələrin əməkdaşlıq formatını təşkil edir?

- ☐ Şimali Amerika dövlətləri
 - ☐ Qərbi Avropa dövlətləri
 - ☐ Asiya dövlətləri
 - ☒ **Sənayecə inkişaf etmiş dövlətlər**
 - ☐ Yaponiya və Okeaniya
-

40. Sual: Beynəlxalq Energetik Agentlik hansı təşkilatın muxtar beynəlxalq orqanı kimi fəaliyyət göstərir?

- ☒ **İİƏT**
 - ☐ OPEK
 - ☐ YUNKDAT
 - ☐ NAFTA
 - ☐ NATO
-

41. Sual: Azərbaycan iqtisadiyyatı müasir mərhələdə hansı beynəlxalq maliyyə təşkilatı ilə kredit əməkdaşlığını məhdudlaşdırmışdır?

- ☐ Dünya Bankı
 - ☒ **BVF**
 - ☐ AİB
 - ☐ AYİB
 - ☐ Hər biri
-

42. Sual: BİM-də beynəlxalq təşkilatların yerinə yetirdiyi əsas funksiya hansıdır?

- ☐ Kömək
- ☒ Müşahidə

- ☐ Nəzarət
 - ☐ Tənzimləmə
 - ☒ **Göstərilənlərin hər biri**
-

43. Sual: Göstərilən ölkələrdən hansı dünyanın ən yoxsul ölkələri siyahısına daxildir?

- ☐ Hindistan
 - ☐ Malayziya
 - ☐ Braziliya
 - ☒ **Çad**
-

44. Sual: Yeni sənaye ölkələrinin birinci dalğasına aid deyil:

- ☐ Tayvan
 - ☐ Koreya Respublikası
 - ☒ **Pakistan**
 - ☐ Sinqapur
-

45. Sual: Hansı ölkələrdə adambaşına daxili məcmu məhsulun həcmi getdicə azalır:

- ☐ Azərbaycan
 - ☒ **Efiopiya**
 - ☐ İtaliya
 - ☐ Braziliya
-

46. Sual: Dünya öklələrinin hansı qrupları BMT təsnifatına uyğun deyildir:

- ☒ **Sosialist ölkələri**
- ☐ Bazar iqtisadiyyatlı inışaf etmiş ölkələr

- ☐ Mərzələşdirilmiş planlı iqtisadiyyat ölkələri
 - ☐ İnkişaf etməkdə olan ölkələr
-

47. Sual: Ölkə iqtisadiyyatının açıqlıq dərəcəsinin miqdar göstəricilərinə aiddir:

- ☐ Təkrar ixracın həcmi
 - ☐ Məcmu milli məhsul
 - ☐ Daxili məcmu məhsul
 - ☐ **xarici ticarət kvotası**
-

48. Sual: Ölkələrin beynəlxalq əmək bölgüsündə iştirakının əsas səbəbi nədir?

- ☐ Yeni texnologiya və bilikləri əldə etmək imkanı
 - ☐ Ölkələr arasında təsir dairələrinin bölgüsü
 - ☐ **İqtisadi inkişaf üçün əlverişli imkanların əldə edilməsi**
 - ☐ Dünyanın yenidən bölüşdürülməsi
-

49. Sual: XX əsrin sonu XXI əsrin əvvəllərində inkişaf etmiş ölkələrin iqtisadiyyatında hansı struktur dəyişiklikləri baş vermişdir?

- ☐ **Xidmət sferasında sürətli inkişaf**
 - ☐ Maddi istehsal sferasının inkişafı
 - ☐ Kənd təsərrüfatının xüsusi çəsinin artımı
 - ☐ Yüngül və yeyinti sənayesinin aparıcı sahəyə çevrilməsi
-

50. Sual: ABŞ-ın dünya iqtisadiyyatında liderliyinin əsas parametrləri hansılardır?

- ☐ **Daxili bazarın miqyası və elmi-texniki potensial**
- ☐ Güclü hərbi-sənaye kompleksi
- ☐ Güclü hakimiyyət

☐ Daxili məcmu məhsulun həcmi

51. Sual: Avropa İttifaqı hansı ildə yaranmışdır?

☐ 1957

☐ 1973

☐ 1986

☒ **1993**

52. Sual: Hansı ölkə Avropa İttifaqının üzvü deyildir?

☐ Böyük Britaniya

☐ Kipr

☐ Portuqaliya

☒ **İsveçrə**

☐ Danimarka

53. Sual: Müasir mərhələdə Yaponiya üçün idxal asılılığının xarakterik məhsulu hansıdır?

☐ Ərzaq

☐ Xarici kapital

☐ Texnologiya

☒ **Xammal və enerji daşıyıcıları**

54. Sual: Çinin yanacaq-energetika bazasının əsasını hansı məhsul təşkil edir?

☐ Neft

☐ Qaz

☒ **Kömür**

☐ Hidroenergetika

55. Sual: Çin iqtisadiyyatına xas olan əsas xüsusiyyəti nədir?

- ☒ **Dövlət, kollektiv və şəxsi sektorların paritet əsasında inkişafının təmin olunması**
- ☐ Dövlətin iqtisadiyyatının tənzimlənməsində rolunun gücləndirilməsi
- ☐ Dövlət bölməsinin iqtisadiyyatda üstünlüyünün qorunub saxlanması
- ☐ Əhəlinin həyat səviyyəsinin artması
-

56. Sual: Dünyanın əsas texnoloji lider transmilli şirkətləri hansı ölkələr qrupuna aiddir?

- ☐ Avropa İttifaqı və MDB
- ☐ ABŞ və Latın Amerikası
- ☐ Yaponiya və Avstraliya
- ☒ **ABŞ, Yaponiya və Avropa İttifaqı**
-

57. Sual: Beynəlxalq iqtisadi münasibətlər və dünya ölkələri iqtisadiyyatının qarşılıqlı əlaqələrinin məcmusu nəyi ifadə edir:

- ☐ Dünya bazarı
- ☐ Regional iqtisadi birlikləri
- ☒ **Dünya təsərrüfatını**
- ☐ Ölkələrarası iqtisadi əlaqələri
-

58. Sual: XX əsrin 80-ci illərində dünya bazarında mövcud olan ən əsas ticarət axını hansı idi:

- ☒ **Qərb-Qərb**
- ☐ Qərb-Cənub
- ☐ Qərb-Şərq

☐ Şərq-Cənub

59. Sual: Ticarət və tariflər üzrə Beynəlxalq Sazişin əsasında hansı beynəlxalq təşkilat yaradılmışdır?

- ☐ Beynəlxalq Valyuta Fondu
 - ☐ Ümumdünya Bankı
 - ☒ **Ümumdünya Ticarət Təşkilatı**
 - ☐ Ümumdünya Turizm Təşkilatı
-

60. Sual: Beynəlxalq iqtisadi konfliktlərin əsas mənbəyi:

- ☐ Milli təsərrüfatların səmərəliliyində mövcud olan ciddi fərqlər
 - ☐ Ayrı-ayrı ölkələrdə istehlakın səviyyəsindəki fərqlər
 - ☐ Dövlətlərin xarici iqtisadi siyasətindəki fərqlər
 - ☒ **Müxtəlif ölkə höumətləri tərəfindən həyata keçirilən proteksionizm siyasəti**
-

61. Sual: İnkişaf etmiş ölkələrdə bilik iqtisadiyyatına yönələn xarici investisiyalar üçün imkanlar:

- ☐ Hüdudsuzdur
 - ☒ **Getdikcə artır**
 - ☐ Faktiki olaraq yox dərəcəsindədir
 - ☐ Nisbətən azalır
-

62. Sual: Azad iqtisadi zona dedikdə əsasən nə başa düşlür?

- ☐ gömrük tarifləri tətbiq olunmayan ərazi
- ☐ müəyyən ölkənin muxtar ərazisi
- ☐ rüsumsuz anbar zonası

☐ xüsusi statusu olan, gömrük rusumlarından və vergilərdən tam və ya qismən azad olan

63. Sual: Aşağıdakı terminlərdən hansı beynəlxalq integrasiyaya xas deyil:

- ☐ Ümumi bazar
 - ☐ Gömrük ittifaqı
 - ☒ **Sindikat**
 - ☐ Azad ticarət zonaları
-

64. Sual: Beynəlxalq integrasiya qruplaşmalarına aid deyil:

- ☐ Avropa İttifaqı
 - ☐ GUAM
 - ☐ MDB
 - ☒ **BMT**
-

65. Sual: Avropa İttifaqı ilə Türkiyə arasında hazırda hansı müqavilə mövcuddur?

- ☐ Partnyorluq və əməkdaşlıq haqqında
 - ☒ **Gömrük ittifaqı haqqında**
 - ☐ Vahid Avropa məkanının yaradılması haqqında
 - ☐ Azad ticarət zonası haqqında
-

66. Sual: Aşağıda göstərilən hansı ölkə ASEAN-a daxil deyil?

- ☐ Sinqapur
- ☒ **Argentina**
- ☐ İndoneziya
- ☐ Malayziya

67. Sual: İnkişaf etmədə olan ölkələrdə integrasiya proseslərinə hansı amillər xarəteri deyil?

- ☐ Praktik surətdə integrasiya yoxdur
- ☐ Integrasiya inkişafın birinci mərhələsindədir
- ☐ Ölkələr arasında əməkdaşlıq integrasiya proseslərinin ilkin mərhələsindədir
- ☒ **Vahid iqtisadi və valyuta məkanı formalaşmışdır**

68. Sual: BMT-nin ali orqanlarının aid deyil:

- ☐ Baş məclis
- ☐ Təhlükəsizlik şurası
- ☒ **Beynəlxalq valyuta fondu**
- ☐ Qəyyumluq şurası

69. Sual: BMT-nin İqtisadi və Sosial Şurasının əsas məqsədi nədən ibarətdir

- ☒ **İqtisadi və Sosial məsələlər üzrə əməkdaşlıq**
- ☐ Hərbi əməkdaşlıq
- ☐ Ölələrin suverenliyin təminatı
- ☐ Gender problemi

70. Sual: Azərbaycan Respublikası hansı beynəlxalq təşkilatın üzvü deyil?

- ☐ BMT
 - ☒ **İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı**
 - ☐ Beynəlxalq Əmək Təşilatı
 - ☐ Ümumdünya Bankı
-

71. Sual: Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr verə bilər?

- ☐ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam təminat verilir
 - ☐ Azərbaycanın xarici borcları silinə bilər
 - ☐ Azərbaycana daha ağır şərtlərlə kreditlər ayrıla bilər
 - ☒ **Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülər**
-

72. Sual: Ticarət və tariflər üzrə Baş Sazişin ən əsas prinsiplərinə aid deyil

- ☒ **Gömrük tariflərinin tədricən artırılması**
 - ☐ Ən əlverişli rejim
 - ☐ İnkişaf etməkdə olan ölkələrə preferensiyaların tətbiqi
 - ☐ Gömrük tariflərinin tədricən azaldılması
-

73. Sual: “Şuman planına” daxil deyildir:

- ☐ Kömür və Polad üzrə Avropa Birliyinin yaradılması ideyası
 - ☒ **BENİLYUKS gömrük ittifaqının yaradılması təklifi**
 - ☐ Almaniya və Fransa'nın kömür və metallurgiya sənayesinin idarə edilməsinin fəvqəl milli orqana verilməsi təklifi
 - ☐ Ümumi bazarın yaradılması ideyası
-

74. Sual: Asiya və Amerika dövlətlərinin daxil olduğu inteqrasiya əməkdaşlığı sahəsində mövcud olan ən böyük iqtisadi təşkilat hansıdır?

- ☐ NAFTA
- ☐ İƏİT
- ☐ Aİ
- ☒ **ATES**

75. Sual: Avropa Kömür və Polad Birliyi hansı plan əsasında yaranmışdır:

- ☐ “Can Manne” planı əsasında
- ☐ “Marşall” planı əsasında
- ☒ **“Şuman” planı əsasında**
- ☐ Roma müqaviləsi əsasında

76. Sual: Qərbi Avropa ölkələrində sabit valyuta zonası yaradılmışdır:

- ☒ **90-cı illərin əvvəllərində**
- ☐ 90-cı illərin sonlarında
- ☐ 70-ci illərin sonunda
- ☐ 80-cı illərin ortasında

77. Sual: Aİ haqqında müqavilə fəaliyyətə başlamışdır

- ☐ Ağ Kitaba müvafiq olaraq
- ☐ Roma müqaviləsinə müvafiq olaraq
- ☐ Qırmızı Kitaba müvafiq olaraq
- ☒ **Maastrixt müqaviləsinə müvafiq olaraq**

78. Sual: BMT tərkibində xüsusi proqramlara aid deyil:

- ☒ **ESKATO**
- ☐ BMTİP
- ☐ YUNİDO
- ☐ YUNEP

79. Sual: BMTİP-nin fəaliyyətinin əsas istiqamətlərinə aiddir:

- ☐ Dünya ölkələrinə iqtisadi yardım göstərilməsi
 - ☐ İnkişaf etməkdə olan ölkələrin sənaye inkişafına yardım
 - ☐ **Ətraf mühitə dair proqramlar**
 - ☐ Kadrların hazırlanmasında yardım göstərilməsi
-

80. Sual: BMT sistemində təhsilin, elm və mədəniyyətin inkişafı məsələləri ilə məşğul olur:

- ☐ BƏT
 - ☐ BVF
 - ☐ **YUNESKO**
 - ☐ EKOSOS
-

81. Sual: YUNKTAD-ın fəaliyyəti aşağıdakıların inkişafına yönəldilmişdir

- ☐ **Beynəlxalq ticarətin**
 - ☐ İncəsənətin
 - ☐ Elm və mədəniyyətin
 - ☐ Təhsilin
-

82. Sual: EKOSOS-un məşğul olduğu məqsədlərə aid deyil:

- ☐ Elmi – texniki əməkdaşlıq
 - ☐ **Hərbi əməkdaşlıq**
 - ☐ Ticarət əməkdaşlığı
 - ☐ Sənaye əməkdaşlığı
-

83. Sual: 90-cı illərin əvvəllərində bir sıra ekspertlər Yaponiyanı “batan günəş” ölkəsi kimi xarakterizə etməyə başladılar. Bu nə ilə əlaqədar idi?

- ☐ İşsizliyin artması ilə

- ☐ Cinayətkarlığın çoxalması ilə
 - ☒ **Məcmu daxili məhsulun dinamikasının aşağı düşməsi ilə**
 - ☐ Yapon iqtisadiyyatına xarici apitalın təsiri ilə
-

84. Sual: Yeni sənaye ölkələrindən hansını həm də “yeni sənaye-aqrar ölkəsi” kimi xarakterizə etmək olar?

- ☐ Sinqapur
 - ☐ Tayvanı
 - ☒ **Braziliyanı**
 - ☐ Honkonqu
-

85. Sual: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regional qruplaşmasına daxil deyil:

- ☐ Gürcüstan
 - ☐ Ukrayna
 - ☒ **Macarıstan**
 - ☐ Rumıniya
-

86. Sual: Aşağıdakı tarixlərdən hansı BVF-in yaranması tarixini düzgün əks etdirir?

- ☒ **1944**
 - ☐ 1945
 - ☐ 1947
 - ☐ 1946
-

87. Sual: “Vaşinqton konsensusunun” prinsipləri hansı iqtisadi nəzəriyyəyə söykənir?

- ☐ Marksizm
- ☐ Neoinstitusionalizm

☐ Neokonservatizm

☒ **Neoliberalizm**

88. Sual: Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

☐ 1930-ci illərdə

☒ **1950-ci illərin sonlarında**

☐ Dərhal II Dünya müharibəsindən sonra

☐ 1960-cı illərin sonlarında

89. Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 2-ci mərhələsi sayılır?

☐ Azad ticarət zonası

☒ **Gömrük İttifaqı**

☐ İqtisadi birlik

☐ Siyasi birlik

☐ Ümumi bazar

90. Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 3-cü mərhələsi sayılır?

☐ Azad ticarət zonası

☐ Gömrük İttifaqı

☒ **Ümumi Bazar**

☐ İqtisadi birlik

☐ Siyasi birlik

91. Sual: Müasir Bİİ nəzəriyyəsində hansı mərhələ integrasiyanın inkişafının 4-cü mərhələsi sayılır?

- ☐ Azad ticarət zonası
 - ☐ Gömrük İttifaqı
 - ☐ Ümumi Bazar
 - ☒ **İqtisadi birlik**
 - ☐ Siyasi birlik
-

92. Sual: Müasir Bİİ nəzəriyyəsində integrasiyanın inkişafı neçə mərhələyə bölünür?

- ☐ 2
 - ☐ 7
 - ☒ **5**
 - ☐ 4
 - ☐ 3
-

93. Sual: Çin Xalq Respublikası ümumi daxili məhsulun (ÜDM) həcminə görə neçənci yerdədir?

- ☒ **2**
 - ☐ 1
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
-

94. Sual: Mobil telefon rabitəsi istifadəçilərinin sayına görə hansı ölkə liderdir?

- ☒ **Çin**
- ☐ ABŞ

- ☐ AFR
 - ☐ Yaponiya
 - ☐ Rusiya
-

95. Sual: Nə vaxtdan etibarən Çində əhalinin ərzaqla təminatına nail olunmuşdur?

- ☐ 1990-cı illərin ortalarından
 - ☒ **1980-ci illərin ortalarından**
 - ☐ 1950-ci illərin əvvəllərindən
 - ☐ 1960-cı illərin ortalarından
 - ☐ 1970-ci illərin əvvəllərindən
-

96. Sual: ÇXR-in hansı sənayesi dünyada birincidir?

- ☒ **Tekstil**
 - ☐ Yüngül
 - ☐ Ağır
 - ☐ Aviakosmik
 - ☐ Yeyinti
-

97. Sual: Çin iqtisadiyyatının islahatlarına neçənci ildən başlanılmışdır?

- ☐ 1956-67-ci illərdən
 - ☐ 1988-89-cu illərdən
 - ☐ 1967-68-ci illərdən
 - ☒ **1978-79-cu illərdən**
 - ☐ 1997-98-ci illərdən
-

98. Sual: BVF-nin ali idarəetmə orqanı:

- ☐ Parlament
 - ☐ Direktorluq
 - ☒ **İdarəetmə Şurası**
 - ☐ Katiblik
 - ☐ Müvəkkil hüquqi şəxs
-

99. Sual: BVF-nin rəsmi məqsədləri. Düzgün olmayan variantı seçin.

- ☒ **Məşğulluğun və bütün dövlətlərin real gəlirlərinin aşağı səviyyəsinə nail olunması**
 - ☐ Valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığa imkan yaratmaq
 - ☐ Beynəlxalq ticarətin genişlənməsinə və balanslı arımına kömək etmək
 - ☐ Valyutanın sabitliyini təmin etmək
 - ☐ Rəqabət üstünlüyü əldə etmək məqsədilə valyutanın devalvasiyasına yol verməmək
-

100. Sual: Hansı təşkilat ölkənin tədiyə qabiliyyətindən asılı olaraq 30-40 il müddətinə güzəştli faizsiz kreditlər təqdim edir və ödənişlər üçün 10 il möhlət verir.

- ☐ İnvestisiyalara zəmanət üzrə çoxtərəfli agentlik
 - ☒ **Beynəlxalq İnkişaf Assosiasiyası**
 - ☐ Beynəlxalq Maliyyə Korporasiyası
 - ☐ Beynəlxalq Valyuta Fondu
 - ☐ İnvestisiya mübahisələrinin nizamlanması üzrə Beynəlxalq Mərkəz
-

101. Sual: Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən verilən kreditlərin məqsədi:

- ☐ İnkişaf etməkdə olan ölkələrdən ən kasıb ölkələrə ixracın həvəsləndirilməsi
- ☒ **İnkişaf etmiş ölkələrdən ən kasıb ölkələrə ixracın həvəsləndirilməsi**

- ☐ Xarici investorlar arasında mübahisələrin nizamlanması
 - ☐ Xarici investorlara zəmanət verilməsi
 - ☐ Ən kasıb ölkələrdən inkişaf etmiş ölkələrə ixracın həvəsləndirilməsi
-

102. Sual: AYİB-nin strateji vəzifələri. Düzgün olmayan variantı seçin.

- ☐ Müəssisələrin dövlətsizləşdirilməsi
 - ☐ Özəlləşdirməyə kömək edilməsi
 - ☒ **Xarici investorlara zəmanət verilməsi**
 - ☐ Müəssisələrin struktur yenidən qurulması və onların modernləşdirilməsi
 - ☐ Müəssisələrin struktur yenidən qurulması məsələləri üzrə məsləhətlərin verilməsi
-

103. Sual: Ölkələr hansı qruplara bölünürlər:

- ☒ **İnkişaf etmiş, inkişaf etməkdə olan, keçid iqtisadiyyatlı ölkələr**
 - ☐ İnkişaf etmiş, zəif inkişaf etmiş, neft hasil edən ölkələr
 - ☐ Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, orta inkişaf etmiş ölkələr
 - ☐ İnkişaf etmiş, geridə qalmış, inkişaf etməkdə olan ölkələr
 - ☐ Yüksək inkişaf etmiş, zəif inkişaf etmiş, keçid iqtisadiyyatlı ölkələr
-

104. Sual: Ölkələrin bu və ya digər qrupa daxil olması üçün meyarları seçin

- ☐ Ölkənin ixrac və idxalı
- ☒ **Alıcılıq qabiliyyəti pariteti, həyat səviyyəsi və keyfiyyəti, ÜDM-in sahə strukturu**
- ☐ Təhsilin səviyyəsi, istehlak səbətinin tərkibi, xarici ticarət əməliyyatlarının həcmi
- ☐ Adambaşına düşən orta illik gəlirlərin səviyyəsi, milli valyutanın mübadilə məzənnəsi
- ☐ ETTKİ nailiyyətləri, xarici investisiyalar üçün ayrılmış vəsaitlərin həcmi, dövlət

borcu

105. Sual: YUNKTAD tərəfindən qəbul edilmiş ümumi prefirensiya sistemi nəyi nəzərdə tutur?

- ☐ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin endirilməsini
 - ☐ İştirakçı ölkələrə məsləhətlərin təqdim olunmasını
 - ☒ **İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən qarşılıqsız əsaslarda gömrük tariflərinin endirilməsini və ya ləğvini**
 - ☐ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin ləğvini
 - ☐ İEO-lə ticarətdə bütün İEOÖ tərəfindən gömrük tariflərinin artırılmasını
-

106. Sual: YUNKTAD neçənci ildə yaranıb?

- ☐ 1950
 - ☐ 1952
 - ☐ 1948
 - ☐ 1960
 - ☒ **1964**
-

107. Sual: YUNKTAD-ın ali idarəedici orqanı:

- ☒ **Üzv olan ölkələrin konfransı**
 - ☐ İnkişaf və ticarət Şurası
 - ☐ Beynəlxalq Ticarət Palatası
 - ☐ Beynəlxalq Ticarət üzrə Mərkəz
 - ☐ YUNKTAD-ın Beynəlxalq Bürosu
-

108. Sual: YUNKTAD-ın əsas məsələlərindən biri aşağıdakıdır:

- ☐ **Beynəlxalq münasibətlərin inkişafı məsələlərində məsləhətlərin işlənməsi**
 - ☐ Əmtəə və xidmətlərlə ticarətin liberallaşdırılması
 - ☐ Bütün ölkələr üçün bərabər ticarət şərtlərinin təminatı
 - ☐ Vahid gömrük qaydalarının işlənməsi
 - ☐ Sadalanmış variantların heç biri
-

109. Sual: BMT sistemində YUNKTAD hansı rolunu daşıyır?

- ☐ Vahid gömrük qaydalarının işlənməsi
 - ☐ Xüsusi sahibkarlığın inkişafına yardım göstərir
 - ☐ YUNKTAD-ın sənədlərini təsdiq edir
 - ☐ **Davamlı inkişafın, maliyyələrin, texnologiyaların, investisiyaların və ticarətin inkişafı problemləri üzrə koordinasiya mərkəzi rolunu**
 - ☐ Sadalanmış variantların heç biri düzgün deyil
-

110. Sual: ASEAN-a daxil olan ölkələr qrupunu seçin:

- ☐ Sinqapur, İndoneziya, Hindistan, Tayland
 - ☐ Tayland, Laos, Çin, Malayziya
 - ☐ **Kamboca, İndoneziya, Tayland, Malayziya**
 - ☐ Bruney, Avstraliya, Tayland, Malayziya
 - ☐ Çin, Kamboca, Sinqapur
-

111. Sual: Asiya-Sakit Okean İqtisadi Birliyinin strukturu

- ☐ **Katiblik, Ticarət və Sərmayələr üzrə Komitə, Yüksək nümayəndələr qrupu, İşçi qrupu**
- ☐ Təhlükəsizlik Şurası, Katiblik, Baş Assambleya, Ticarət və Sərmayələr üzrə Komitə

- ☐ Qəyyumluq Şurası, İşçi qrupları, İxtisaslaşmış İdarələr
 - ☐ Ticarət və Sərmayələr üzrə Komitə, Təhlükəsizlik Şurası, Beynəlxalq məhkəmə, Sosial Şura
 - ☐ Qəyyumluq Şurası, İşçi qrupları, Beynəlxalq məhkəmə
-

112. Sual: Sakit Okeanda Azad ticarət zonalarının yaradılması haqqında proqramın əsas istiqamətləri:

- ☐ Ticarət və investisiya sahəsində informasiya mübadiləsi, kadrların hazırlanması
 - ☒ **Rüsumların azaldılması, xidmətlərlə ticarətin liberallaşdırılması, sənaye standartlarının uyğunlaşdırılması**
 - ☐ Texnoparkların yaradılması, rüsumların azaldılması
 - ☐ Kapital bazarının liberallaşdırılması, kadrların hazırlanması
 - ☐ Gömrük rüsumlarının artırılması
-

113. Sual: “Ərəb Məğribi” İttifaqına daxil olan ölkələr hansılardır?

- ☐ Küveyt, Qatar, Konqo
 - ☐ Çad, MAR, Ekvatorial Qvineya
 - ☐ Qabon, Kamerun, Konqo
 - ☒ **Əlcəzair, Liviya, Mavritaniya, Mərakeş, Tunis**
 - ☐ Küveyt, Konqo, MAR, Tunis
-

114. Sual: YUNKTAD nədir?

- ☒ **Ticarət və İnkişaf üzrə BMT Konfransı**
- ☐ Şimali Amerika Azad Ticarət Birliyi
- ☐ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
- ☐ Cənubi Asiya ölkələr Birliyi

- ☐ Karib hövzəsi ölkələrinin birliyi
-

115. Sual: ASEAN-a hansı ölkələr daxildir?

- ☐ İndoneziya, Vyetnam, Yeni Zenlandiya
- ☐ Tayland, Vyetnam, Çin
- ☒ **Bruney, Vyetnam, Filippin**
- ☐ Sinqapur, Yaponiya, Yeni Zenlandiya
- ☐ Sinqapur, Bruney, Cənubi Koreya
-

116. Sual: ASEAN-ın ali orqanıdır:

- ☒ **Üzv ölkələrin liderlərinin sammiti**
- ☐ Üzv ölkələrin xarici işlər nazirləri
- ☐ Üzv ölkələrin maliyyə nazirləri
- ☐ Üzv ölkələrin səfirləri
- ☐ Üzv ölkələrin rəhbərlərinin Şurası
-

117. Sual: ASEAN-ın Baş qərargahı hansı şəhərdə yerləşir?

- ☐ Sinqapurda
- ☒ **Cakartada**
- ☐ Kanberrada
- ☐ Tokioda
- ☐ Seulda
-

118. Sual: MERKOSUR-un yaranma sazişində nəzərə alınmışdır:

- ☒ Üzv ölkələrin ticari-siyasi münasibətlərinin tənzimlənməsi

- ☐ **Bütün rüsum və tariflərin ləğvi**
 - ☐ İqtisadi inkişaf
 - ☐ Latin Amerikasının bütün ölkələrində azad ticarət
 - ☐ Gömrük rüsumlarının tətbiqi
-

119. Sual: NAFTA-nın əsas məqsədi:

- ☐ Regionda sülhün və sabitliyin yaradılması, BMT prinsiplərinə riayət olunması;
 - ☐ **İnvestisiyaların cəlb olunması və üzv ölkələr arasında mal ticarətinin aparılmasında maneələrin aradan qaldırılması;**
 - ☐ Tərəflər arasında mövcud münasibətlərin möhkəmləndirilməsi və regionlararası assosiasiyaların yaradılmasını mümkün edən şərtlərin həyata keçirilməsi;
 - ☐ GATT/WTO(UTT) normalarına əsasən azad, açıq ticarət rejiminin təşkili;
 - ☐ Proteksionizm siyasətinin yaradılması.
-

120. Sual: NAFTA-nın fərqli xüsusiyyətlərinə aid deyil:

- ☐ Üzv ölkələrin qarşılıqlı əməkdaşlığı əsasında iqtisadi, sosial, mədəni inkişafın sürətlənməsi;
 - ☐ Yüksək inkişaf etmiş (ABŞ və Kanada) və inkişaf etməkdə olan Meksika arasında inkişafın sürətinin assimetriyası;
 - ☐ İkitərəfli iqtisadi əlaqələrin intensivlik assimetriyası (ABŞ-Kanada, ABŞ-Meksika)
 - ☐ ABŞ-ın UDM-nin təqribən 85% və digər 3 ölkənin istehsalının assimetrik xarakteri;
 - ☐ **Kanada və Meksika arasında yükaək iqtisadi münasibətlərin olmaması.**
-

121. Sual: 1988-ci ildə azad ticarət zonasının yaradılması barədə NAFTA razılığı imzalandı:

- ☐ **ABŞ və Kanada arasında;**
- ☐ Meksika və ABŞ arasında;

- ☐ Kanada və Meksika arasında;
 - ☐ Meksika, Kanada və ABŞ arasında;
 - ☐ ABŞ və Braziliya arasında.
-

122. Sual: ABŞ, Kanada, Meksika hansı integrasiya qruplaşmasına aiddirlər:

- ☐ ATES
 - ☐ MERKOSUR
 - ☐ ASEAN
 - ☒ **NAFTA**
 - ☐ ŞOS
-

123. Sual: NAFTA – nın yaradılmasından sonra gəlirlərin zəmanətli artması Amerika iqtisadiyyatının bu sektorunda gözlənilir:

- ☐ elektronika istehsalı
 - ☐ kompyuter təchizatı
 - ☐ inşaat materialları
 - ☐ avtomobil ehtiyat hissələri
 - ☒ **yuxarıda sadalanmışların hamısı**
-

124. Sual: NAFTA-nın yaradılması müqaviləsinin prinsipial əsasları:

- ☐ etaplı, 15 il ərzində gömrük tariflərinin və qeyri ticari qadağaların aradan qaldırılması
- ☐ investisiya rejiminin liberallaşdırılması
- ☐ intellektual mülkiyyətin yüksək səviyyədə müdafiəsinin təmin edilməsi
- ☐ ətraf mühitin qorunmasına dair layihənin, birgə hazırlanması
- ☒ **bütün sadalanan bəndlər**

125. Sual: 1988-ci ildən, Meksikaya qoyulan xarici investisiyaların 80%-i hansı ölkə tərəfindən qoyulmuşdur?

- ☐ Kanada
- ☒ **ABŞ**
- ☐ Yaponiya
- ☐ Almaniya
- ☐ Latın Amerikası ölkələri

126. Sual: NAFTA-nın tərkibinə daxildir: 1.ABŞ 2.Kanada 3.Argentina 4. Almaniya 5.Belçika 6. Meksika

- ☒ **1,2,6**
- ☐ 2,3,5
- ☐ 1,3,4
- ☐ 1,2,5
- ☐ 3,4,5

127. Sual: Kanada və ABŞ arasında ticarətin əsasını təşkil edir:

- ☐ elektronika
- ☐ inşaat materialları
- ☐ kənd təsərrüfatı malları
- ☒ **avtomobil və nəqliyyat avadanlıqları**
- ☐ gübrə

128. Sual: Göstərilən ölkələrdən hansı Asiya-Sakit Okean regionuna aid deyil?

- ☒ **Danimarka, Hollandiya**

- ☐ Avstraliya, Rusiya
 - ☐ İndoneziya, Filippin
 - ☐ Çin, İtaliya
 - ☐ Çin , Rusiya
-

129. Sual: ASEAN- nın 1967-ci il Bankok deklarasiyasında müəyyən olunmuş əsas məqsədləri:

- ☐ ümumi məhsul, xidmət, kapital bazarının yaradılması
 - ☐ **Cənub-Şərqi Asiya ölkələrində hərbi- siyasi sabillik; gömrük birliyinin yaradılması, ölkələrin iqtisadi artımına köməklik**
 - ☐ iqtisadi, valyuta və siyasi birliyin formalaşdırılması
 - ☐ 10 il ərzində ticarət vasitəsilə tariflərin ləğv olunaraq azad iqtisadi zonanın yaradılması
 - ☐ əhəlinin sosial rifahının artırılması, milli iqtisadiyyatların yaxınlaşdırılması
-

130. Sual: ASEAN investisiya zonasının formalaşdırılması haqqında müqavilə imzalanıb:

- ☐ **1998**
 - ☐ 2005
 - ☐ 1993
 - ☐ 1991
 - ☐ 1992
-

131. Sual: Dirijit konsepsiyasının mahiyyəti :

- ☐ hökumətin iqtisadiyyata qarışmaması
- ☐ **integrasiyanın, hökumətin qarşılıqlı əlaqəsinin nəticəsi və prosesi kimi əsaslandırılması**

- ☐ vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyinin qeyd olunması
 - ☐ yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
 - ☐ digər hökumətlərin milli iqtisadiyyata qarışması
-

132. Sual: Gömrük birliyi konsepsiyası nəyi irəli sürür?

- ☐ inkişaf etməkdə olan ölkələrin səviyyəsinə çatmaq üçün , kasıb, inkişaf etməmiş ölkələrin öz bazarlarının birləşdirməsi
 - ☐ yeni artım mənbələrinin yaradılması məqsədilə 2 və daha çox ölkənin təsərrüfatlarının birləşdirilməsi
 - ☐ **vahid iqtisadi məkanın və vahid gömrük sahəsinin yaradılmasının vacibliyi**
 - ☐ vahid regional istehsal komplekslərinin yaradılmasının vacibliyi
 - ☐ digər hökumətlərin milli iqtisadiyyata qarışması
-

133. Sual: İnkişaf etməkdə olan ölkələrin integrasiya nəzəriyyəsinə hansı nəzəriyyələri aid etmək olar?

- ☐ **öz gücünə kollektiv istinad və təqibetmə inkişafı nəzəriyyələri**
 - ☐ Ribçinski və Hekşer- Olin nəzəriyyəsi
 - ☐ Neokeynes və Neoliberalizm nəzəriyyələri
 - ☐ Monetarizm və Dirijizm nəzəriyyələri
 - ☐ “öz gücünə kollektiv dayaq” və Merkantilizm nəzəriyyəsi
-

134. Sual: İntegrasiyanın əsası (nüvəsi, özəyi) anlayışı nə deməkdir:

- ☐ **integrasiya birliyinin təşəbbüskarları olan ölkələr**
- ☐ ən yüksək iqtisadi inkişaf səviyyəsi xas olan ölkələr
- ☐ bir qitədə yerləşən və eyni dildə danışan ölkələr
- ☐ dünyada ilk dəfə yaradılan integrasiya birliklərinə daxil olan ölkələr

☐ eyni iqtisadi inkişaf səviyyəsi olan, BMT-nin üzvü olan və vahid iqtisadi siyasət aparan ölkələr

135. Sual: İqtisadi integrasiya hansı konkret problemləri həll etməlidir. Səhv variantı seçin:

- ☐ bazar iqtisadiyyatının əsaslarının yaradılması
 - ☐ ümumi valyutanın daxil edilməsi
 - ☐ kapitalın dövlətlərarası hərəkətinin azadlığı problemi
 - ☐ **əmtəə nomenklaturası sahəsində unifikasiya problemi**
 - ☐ əhalinin su və ərzaq ilə təminatı
-

136. Sual: İntegrasiya birlikləri yaratmış hansı ölkələrdə müsbət iqtisadi irəliləyişlər baş verir:

- ☐ iqtisadi inkişaf templərinin artması
 - ☐ inflyasiyanın azalması
 - ☐ məşğulluğun artımı
 - ☐ əhalinin sosial vəziyyətinin yaxşılaşması
 - ☐ **NİS ölkələri sırasına keçid**
-

137. Sual: Demonstration (nümayiş) effekti nə ilə xarakterizə olunur:

- ☐ müsbət iqtisadi dəyişikliklər baş verir
 - ☐ **digər ölkələrə müəyyən psixoloji təsirin göstərilməsi**
 - ☐ ölkələrin AB üzvü olmaq istəyi
 - ☐ digər ölkələrdə artıq mövcud olan qərarlar əsasında konkret problemlər toplusunu həll etmək
 - ☐ ölkələrin iqtisadi əlaqələrinin yeni istiqamətlərə yönləndirilməsi
-

138. Sual: «Domino effekti» nəyə gətirib çıxarır:

- ☒ **inteqrasiya sərhədlərindən kənarda qalan ölkələrin ticarətinin azalması**
 - ☐ inteqrasiya sərhədlərindən kənarda qalan ölkələrin ticarətinin artması
 - ☐ inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin azalması
 - ☐ inteqrasiya sərhədlərində qalan ölkələrin ticarətinin artması
 - ☐ inteqrasiya proseslərinə marağın olmaması
-

139. Sual: İnteqrasiya birlikləri qarşılıqlarına aşağıdakı vəzifələri qoyur. Səhv variantı seçin:

- ☐ miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə
 - ☐ ticarət siyasətinin vəzifələrinin həlli
 - ☐ iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - ☐ milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - ☒ **idxalı əvəz edən sahələrin dəstəklənməsi**
-

140. Sual: İnteqrasiya birlikləri öz qarşılıqlarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:

- ☐ miqyas iqtisadiyyatının üstünlüklərindən istifadə
 - ☐ ticarət siyasətinin vəzifələrinin həlli
 - ☐ iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - ☐ milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - ☒ **«domino effektinin» aradan qaldırılması**
-

141. Sual: İnteqrasiya birlikləri öz qarşılıqlarına aşağıdakı vəzifələri qoyurlar. Səhv variantı seçin:

- ☒ **miqyas iqtisadiyyatının çatışmazlıqlarından istifadə**
- ☐ ticarət siyasətinin vəzifələrinin həlli

- ☐ iqtisadiyyatın struktur yenidənqurmasına yardım
 - ☐ milli sənayenin yeni sahələrinin dəstəklənməsi
 - ☐ əlverişli xarici siyasət mühitinin yaradılması
-

142. Sual: Miqyas iqtisadiyyatı üstünlüklərinə aiddir. Səhv variantı seçin:

- ☐ bazarın həcmnin genişlənməsi
 - ☐ transaksion məsrəflərin azalması
 - ☐ birbaşa xarici investisiyaların cəlb edilməsi
 - ☒ **portfel investisiyalarının cəlb edilməsi**
 - ☐ böyük həcmli bazarlarda müstəqil istehsalların yaradılması
-

143. Sual: Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələri integrasiya birliklərini yaradarkən, qarşılıqlı hansı məqsədləri qoymuşdular:

- ☒ **qonşuları ilə, qarşılıqlı iqtisadi öhdəliklərlə təsdiqlənmiş yaxşı münasibətlərin mövcud olması**
 - ☐ birbaşa xarici investisiyaların və böyük yeddiliyin cəlb edilməsi
 - ☐ AB oxşar, vahid valyuta ilə dəstəklənən tam və yüksək inkişaf etmiş siyasi ittifaqın yaradılması
 - ☐ iştirakçıların maraqları kəskin fərqlənən çoxtərəfli ticarət danışıqlarının aparılması
 - ☐ dövlətlərarası müqavilələrlə təsdiqlənmiş bazar islahatlarının tezləşdirilməsi və tam həcmli bazarların yaradılması
-

144. Sual: Integrasiya proseslərinin ticarətə təsiri aşağıdakılardan ibarətdir:

- ☐ blok adından çıxış etməkdən fərqli olaraq, hər bir ölkə üçün, danışıqlar mövqeyinə ayrı-ayrılıqda ölkənin təsiri daha səmərəlidir
- ☒ **çoxtərəfli ticarət danışıqlarından fərqli olaraq, regional bloklar qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər**

- ☐ müxtəlif iqtisadi maraqlarla xarakterizə edilən çoxlu sayda iştirakçıları olan regional bloklar, qarşılıqlı ticarət üçün stabil mühit yaratmağa imkan vermirlər
 - ☐ regional bloklardan fərqli olaraq, çoxtərəfli ticarət danışıqları qarşılıqlı ticarət üçün daha stabil və öncədən məlum olan mühitin yaradılmasına imkan verirlər
 - ☐ gömrük baryerlərinin möhkəmləndirilməsi və çoxtərəfli müqavilələrlə dəstəklənən, xarici ticarətin tənzimlənməsinə dair qeyri-tarif tədbirlərin azaldılması
-

145. Sual: Müxtəlif formalarda AB qoşulan qərbi Avropa ölkələri hansı məqsədləri güdürdülər:

- ☐ milli iqtisadiyyatın yeni sahələrinin dəstəklənməsi
 - ☐ daha az inkişaf etmiş Avropa ölkələrinə kredit verilməsi prosesinin sonradan sadələşdirilməsi üçün dayanıqlı əlaqələrin yaradılması
 - ☐ **bazar təcrübəsinin ötürülməsi vasitəsi ilə bazarın inkişaf etdirilməsi, bazara seçilmiş istiqamətin dəyişməyəcəyinə təminatın yaradılması**
 - ☐ üçüncü ölkələrə qarşı diskriminasiya tədbirlərinin istisna edilməsi
 - ☐ daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu
-

146. Sual: Daha geniş regional bazarları yaradılan yerli istehsalçıların dəstəklənməsi üsulu - aşağıdakı regionların integrasiya prosesləri üçün xarakterikdir:

- ☐ **Latın Amerikasının ölkələri, Afrikanın Saxaradan cənuba tərəf yerləşən ölkələri**
 - ☐ Latın Amerikasının ölkələri, NİS ölkələri
 - ☐ Cənub-Şərqi Asiya ölkələri, Latın Amerikasının ölkələri
 - ☐ Yaxın Şərq ölkələri, Cənubi-Şərqi Asiya ölkələri
 - ☐ Saxaradan cənubda yerləşən Afrika ölkələri, Yaxın şərq ölkələri
-

147. Sual: İntegrasiya proseslərinin mərhələlərini düzgün ardıcılıqla göstərin:

- ☐ **qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid informasiya məkanının yaradılması**

- ☐ əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi və hüquqi məkanın yaradılması
 - ☐ qarşılıqlı ticarətin liberallaşması, əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi məkanın yaradılması
 - ☐ vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
 - ☐ əmtəələrin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, xidmətlərin hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, kapitalların hərəkətində məhdudiyyətlərin aradan qaldırılması, vahid iqtisadi, sonra isə vahid hüquqi məkanın yaradılması, son mərhələdə isə, vahid valyuta məkanının və informasiya məkanının yaradılması
-

148. Sual: İnteqrasiya üçün xarakterik deyil:

- ☐ beynəlxalq iqtisadi münasibətlərin yeni keyfiyyəti formalaşır
 - ☐ **ölkələrin regional yaxınlığına əsaslanan təbii prosesdir**
 - ☐ ölkələrin müvafiq siyasətini nəzərdə tutur
 - ☐ ölkələr arasında, regional inteqrasiya qrupunun yaradılması haqqında müqavilələrin bağlanmasını nəzərdə tutur
 - ☐ qarşılıqlı təsərrüfatın müvafiq hüquqi bazası yaradılır
-

149. Sual: Dezinteqrasiya prosesi aşağıdakıdır:

- ☐ **onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin azalması**
- ☐ onların müstəqilliyini artıran və ya qoruyub saxlayan, sistemin elementlərinin qarşılıqlı fəaliyyətinin sayının və intensivliyinin artırılması
- ☐ inteqrasiya qruplaşmasına daxil olan ölkələrin xarakteristikalarının daha yaxşı fərqləndirilməsi üçün təsərrüfat fəaliyyətinin müvafiq hüquqi bazasının yaradılması
- ☐ ölkələrin regional yaxınlığı əsasında yaranan təbii prosesdir
- ☐ əvvəlcə dağınıq olan elementlərin bütövlükdə birləşməsi ilə əlaqədar olan inkişaf prosesinin bir tərəfi

150. Sual: Beynəlxalq iqtisadiyyatda beynəlxalq iqtisadi integrasiyanın elementləri kimi çıxış edirlər:

- ☐ **milli təsərrüfatlar**
 - ☐ TMK
 - ☐ TMK, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları
 - ☐ hüquqi və fiziki şəxslər
 - ☐ TMK, TMB, hüquqi və fiziki şəxslər
-

151. Sual: Avrasiyanın regional integrasiya təşkilatları. Səhv variantı seçin:

- ☐ Mərkəzi Asiya əməkdaşlığı (MAƏ)
 - ☐ Avrasiya İqtisadi Əməkdaşlığı (EvrAzES)
 - ☐ Belarus, Rusiya, Qazaxstan və Ukraynanın vahid iqtisadi məkanı (VİM)
 - ☐ **Mərkəzi Avropa Cəmiyyəti (MAC)**
 - ☐ Müstəqil Dövlətlər Birliyi (MDB)
-

152. Sual: Bunlardan hansı integrasiya əlamətlərinə aid deyil:

- ☐ ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud olması
 - ☐ **integrasiya subyektlərinin qarşılıqlı asılılığının aşağı dərəcəsi**
 - ☐ münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
 - ☐ münasibətlərin dayanıqlılığı , stabilliyi
 - ☐ ölkənin iqtisadi inkişafı tsikllərinin sinxronlaşması
-

153. Sual: Bunlardan hansı integrasiya əlamətlərinə aid deyil:

- ☐ ikililik: beynəlxalq və daxili milli iqtisadi münasibətlərin xüsusiyyətlərinin mövcud

olması

- ☐ regionun, xarici mühitə nisbətə, birliyi
 - ☐ münasibətlərin bir-biri ilə yüksək dərəcədə birləşməsi, münasibətlərin pozulmasının çətinliyi və ziyanlılığı
 - ☐ münasibətlərin dayanıqlılığı , stabilliyi
 - ☐ **ölkənin iqtisadi inkişafı tsikllərinin qeyri-sinxronluğu**
-

154. Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:

- ☐ coğrafi, institusional, mədəni, tarixi cəhətdən yaxındılar, iqtisadi inkişaf səviyyələrinə görə yaxındılar
 - ☐ üçüncü ölkələrdən olan ümum partnyorları və ya rəqibləri var
 - ☐ ümumi, oxşar iqtisadi və siyasi problemlər var
 - ☐ **diversifikasiya olunmuş sənaye və importu əvəz edən istehsala malikdirlər**
 - ☐ adambaşına düşən yüksək ÜDM malikdirlər
-

155. Sual: İnteqrasiyanın ilkin şərtlərinə aid deyil:

- ☐ bir-birini tamamlayan iqtisadiyyatlara malikdirlər
 - ☐ **inkişaf etmiş hasilat sənayesinə malikdirlər**
 - ☐ kifayət qədər inkişaf etmiş bazar institutlarına malikdirlər
 - ☐ kifayət qədər açıq iqtisadiyyata malikdirlər
 - ☐ adambaşına düşən yüksək ÜDM malikdirlər
-

156. Sual: Aşağıda adları çəkilən qruplaşmalardan hansı inteqrasiyanın bütün mərhələlərindən keçmişdir:

- ☐ ASEAN
- ☐ NAFTP

- ☒ **AB**
 - ☐ MERKOSUR
 - ☐ MDB
-

157. Sual: AB neçə integrasiya birliyindən təşkil edilmişdir:

- ☐ 2
 - ☒ **3**
 - ☐ 1
 - ☐ 5
 - ☐ 10
-

158. Sual: AB-nin azad ticarət zonası mərhələsini keçmə illəri

- ☐ 1968-1976
 - ☒ **1958-1969**
 - ☐ 1987-1992
 - ☐ 1993- indiki dövr
 - ☐ 1945-1958
-

159. Sual: AB-nin gömrük ittifaqının mərhələlərini keçmə illəri

- ☒ **1968-1976**
 - ☐ 1958-1969
 - ☐ 1987-1992
 - ☐ 1993- indiki dövr
 - ☐ 1945-1958
-

160. Sual: AB-nin ümumi bazar mərhələsini keçmə illəri

- ☐ 1968-1976
 - ☐ 1958-1969
 - ☒ **1987-1992**
 - ☐ 1993- indiki dövr
 - ☐ 1945-1958
-

161. Sual: AB-nin iqtisadi ittifaqın mərhələlərini keçmə illəri

- ☐ 1968-1976
 - ☐ 1958-1969
 - ☐ 1987-1992
 - ☒ **1993- indiki dövr**
 - ☐ 1945-1958
-

162. Sual: Hansı müqaviləyə əsasən, AB-də, qarşılıqlı ticarətə qoyulan gömrüə rüsumları və say məhdudiyyətləri tədricən aradan qaldırılmışdır:

- ☐ Varşava razılaşması
 - ☐ Bretton-Vuds razılaşması
 - ☒ **Roma razılaşması**
 - ☐ Bern razılaşması
 - ☐ Paris razılaşması
-

163. Sual: Hansı razılaşmaya əsasən, bir sıra inkişaf etmiş ölkələr AB ilə assosiativ münasibətlərə daxil olmuşdular:

- ☐ Varşava razılaşması
- ☒ **Yaund razılaşması**

- ☐ Roma razılaşması
 - ☐ Bern razılaşması
 - ☐ Paris razılaşması
-

164. Sual: Neçənci ildə, üç Avropa cəmiyyəti, özlərinin icra orqanlarının birləşdirilməsi haqqında qərar qəbul etmişdilər:

- ☐ 1963
 - ☐ 1945
 - ☒ **1965**
 - ☐ 1976
 - ☐ 1993
-

165. Sual: AB-də 1962-ci ildə nə tətbiq edilmişdir:

- ☐ gömrük rüsumlarına məhdudiyyət
 - ☐ ümumi gömrük tarifi
 - ☐ üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
 - ☒ **vahid kənd təsərrüfatı siyasəti**
 - ☐ qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətlərinin ləğv edilməsi
-

166. Sual: AB-nin Roma razılaşmasına aid deyil:

- ☐ gömrük rüsumları ləğv edilib
 - ☐ ümumi gömrük tarifi təyin edilib
 - ☐ üçüncü ölkələrə qarşı ümumi gömrük siyasəti
 - ☒ **vahid kənd təsərrüfatı siyasəti**
 - ☐ qarşılıqlı ticarətə qoyulan say məhdudiyyətləri ləğv edilmişdir
-

167. Sual: AB-ni təsis edən ölkələrin sayını göstərin:

- ☐ 6
 - ☐ 3
 - ☐ 10
 - ☐ 5
 - ☐ 15
-

168. Sual: Beynəlxalq iqtisadi integrasiya proseslərinin inkişafı bunlarla şərtlənmişdir:

- ☐ integrasiya prosesinin iştirakçısı olan ölkələrin iqtisadi inkişaf səviyyələrində olan fərqlə
 - ☐ əmək resurslarının təminatı səviyyəsində olan fərqlə
 - ☒ **beynəlxalq əmək bölgüsünün dərinləşməsi və beynəlxalq kooperasiyanın əhəmiyyətinin artması**
 - ☐ sıx arşılıqlı integrasiya əlaqələrinin qurulmasına can atan dövlətlərin liderlərinin siyasi qərarları ilə
 - ☐ ölkə ÜTT-yə daxil olandan sonra, bütün gömrük rüsumlarının ləğvi
-

169. Sual: Beynəlxalq iqtisadi integrasiya proseslərinin uğurlu inkişafına yardım etmir:

- ☐ ölkələrin iqtisadi inkişaf səviyyələrinin eyniliyi
 - ☒ **ölkələrdə olan həyat səviyyəsində böyük fərqlər**
 - ☐ ümumi sərhədlər
 - ☐ sosial və iqtisadi problemlərin ümumiliyi
 - ☐ tarixən mövcud olan iqtisadi əlaqələr
-

170. Sual: Gömrük ittifaqı nəzərdə tutur:

- ☐ bütün iştirakçı ölkələr üçün yalnız vahid gömrük tarifinin mövcudluğu

- ☐ iştirakçı ölkələr üçün kapitalların və işçi qüvvəsinin hərəkəti üçün vahid şəraitin mövcud olması
 - ☒ **iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin sərbəst hərəkəti, həmçinin, üçüncü ölkələr üçün vahid gömrük tarifi və vahid xarici-ticarət siyasəti**
 - ☐ iştirakçı ölkələr arasında əmtəə və xidmətlərin, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkəti üçün gömrük baryerlərinin aradan götürülməsi
 - ☐ üçüncü ölkələrə qarşı vahid xarici-ticarət siyasəti
-

171. Sual: Müasir dövrdə Avropa Birliyi:

- ☐ gömrük İttifaqıdır
 - ☐ ümumi bazarıdır
 - ☒ **iqtisadi və valyuta ittifaqıdır**
 - ☐ azad ticarət zonasıdır
 - ☐ azad iqtisadi zonadır
-

172. Sual: Avropa birliyi ölkələrində 1 yanvar 1999-cu ildən tətbiq edilən ümumi valyuta:

- ☐ ekyu
 - ☐ marka
 - ☒ **avro**
 - ☐ krona
 - ☐ SDR
-

173. Sual: Əgər ölkələr, qarşılıqlı ticarətdə gömrük rüsumlarının ləğvini təmin edib, üçüncü ölkələrə qarşı milli tənzimləmə normalarını, eləcə də kapitalların və işçi qüvvəsinin hərəkətinə qarşılıqlı məhdudiyyətləri qoruyub saxlayırlarsa, bu:

- ☐ ümumi bazarıdır
- ☒ **tam iqtisadi ittifaqdır**

☒ **azad ticarət zonasıdır**

☐ gömrük ittifaqıdır

☐ valyuta ittifaqıdır

174. Sual: Əgər ölkələr əmtəələrin, kapitalların və işçi qüvvəsinin qarşılıqlı sərbəst hərəkətini, üçüncü ölkələr üçün ticarətin tənzimlənməsinin vahid normalarını təyin edirlərsə, bu:

☐ azad ticarət zonasıdır

☐ gömrük ittifaqıdır

☐ iqtisadi ittifaqdır

☐ valyuta ittifaqıdır

☒ **ümumi bazardır**

175. Sual: Hal-hazırda iqtisadi və valyuta ittifaqı mərhələsindədir:

☐ NAFTA

☒ **AB**

☐ MDB

☐ ASEAN

☐ ATES

176. Sual: 1 yanvar 2002-ci ildən Avrovlyuta istifadə edilir:

☐ yalnız, avro zonasına daxil olan ölkələrin dövlət təşkilatları arasında nağdsiz hesablaşmalarda

☐ yalnız, kommersiya firmaları arasında nağdsiz hesablaşmalarda

☐ yalnız fiziki şəxslər arasında nağd hesablaşmalarda

☒ **həm nəğd, həm də nəğdsiz hesablaşmalarda**

☐ yalnız nəğd hesablaşmalarda

177. Sual: Beynəlxalq iqtisadi integrasiyanın düzgün tərifini əks etdirən cavabı göstərin:

- ☐ dünyanın bütün ölkələrinin inkişaf prosesində, ünsiyyət, qarşılıqlı əlaqələrin üsul və xarakterini xarakterizə edən münasibətlər
 - ☐ dünya ticarəti prosesində yaranan iqtisadi münasibətlər
 - ☐ **dərin dayanıqlı qarşılıqlı əlaqələr və əmək bölgüsünün inkişafı əsasında ölkələrin təsərrüfat-siyasi birləşməsi prosesi**
 - ☐ əmtəələrin ayrı-ayrı tərkib hissələri əsasında üfüqi kooperasiya və ixtisaslaşma ilə əlaqəli münasibətlər
 - ☐ gömrük rüsumları və qeyri-tarif məhdudiyyətlərinin tənzimlənməsi məqsədi ilə yaranan iqtisadi münasibətlər
-

178. Sual: Azad ticarət zonasının düzgün tərifini qeyd edin:

- ☐ **integrasiyanın, gömrük baryerlərinin ləğvini nəzərdə tutan birinci mərhələsi**
 - ☐ integrasiyanın, vahid gömrük tarifi və üçüncü ölkələrə qarşı vahid xarici ticarət siyasətini nəzərdə tutan ikinci mərhələsi
 - ☐ integrasiyanın, yalnız ticarət baryerlərinin ləğvini deyil, işçi qüvvəsi və kapitalın sərbəst hərəkətini nəzərdə tutan üçüncü mərhələsi
 - ☐ integrasiyanın, əlavə vahid iqtisadi və valyuta-maliyyə siyasətini nəzərdə tutan dördüncü mərhələsi
 - ☐ integrasiyanın, əlavə vaxid siyasət və milli idarəetmə orqanlarının yaradılmasını nəzərdə tutan beşinci mərhələsi
-

179. Sual: Asiya- Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı (ASİƏ - ATES):

- ☐ Asiya-Sakit okean ölkələrinin iqtisadi siyasətinin işlənilib hazırlanmasına dair hökumətlər arasındakı təşkilat
- ☐ **gömrük baryerlərinin ləğvini nəzərdə tutan vahid iqtisadi məkan**
- ☐ azad sahibkarlıq zonası

- ☐ ən yüksək integrasiya mərhələsinə çatmış üst-milli təşkilat
 - ☐ əmtəə, xidmət, kapital, işçi qüvvəsi və digər amillərə məhdudiyyətlərin olmadığı offşor zona
-

180. Sual: İqtisadi və valyuta ittifaqının əlamətlərini göstərin:

- ☐ gömrük baryerlərinin ləğv
 - ☐ üçüncü ölkələrə qarşı vahid gömrük tarifi və xarici ticarət siyasəti
 - ☐ yalnız ticarət baryerlərinin ləğvi deyil, işçi qüvvəsinin və kapitalın sərbəst hərəkəti
 - ☐ **vahid iqtisadi və valyuta-maliyyə siyasəti**
 - ☐ integrasiya qruplaşması ölkələrinin vahid siyasəti və üst-milli idarəetmə orqanlarının yaradılması
-

181. Sual: Gömrük ittifaqının xüsusiyyətləri bunlardır:

- ☐ ittifaqdaxilində gömrük məhdudiyyətlərinin ləğv edilməsi
 - ☐ kaital idxalına nəzarətin ləğvi
 - ☐ **işçi qüvvəsinin idxalının kvotalaşdırılması**
 - ☐ üçüncü ölkələrə nisbətdə ümumi siyasətin aparılması
 - ☐ vahid valyutanın tətbiqi
-

182. Sual: ASEAN regional qruplaşmasına hansı ölkələr daxildir:

- ☐ Afrika qitəsi
 - ☐ **Cənub-Şərqi Asiya ölkələri**
 - ☐ Fars körfəzi ölkələri
 - ☐ Latın Amerikası ölkələri
 - ☐ Sakit okean sahili ölkələri
-

183. Sual: Kanada neçənci ildə «ABŞ ilə azad ticarət haqqında Razılaşma»nı imzalayıblar:

- ☐ 1984
 - ☐ 1986
 - ☒ **1988**
 - ☐ 1994
 - ☐ 1995
-

184. Sual: Qərbi Avropada integrasiya birliyi:

- ☐ NAFTA
 - ☒ **AB**
 - ☐ AİA
 - ☐ LAİ
 - ☐ EEİ
-

185. Sual: Latın Amerikası ölkələrində regional integrasiya qruplaşması

- ☐ NAFTA
 - ☒ **LAİ**
 - ☐ ASEAN
 - ☐ ATES
 - ☐ YUDEAK
-

186. Sual: 1989-cu ildə yaradılan integrasiya qrupunu seçin:

- ☐ ASEAN
- ☒ **LAİ**

☐ **ATES**

☐ AB

☐ YUDEAK

187. Sual: Beynəlxalq iqtisadi integrasiya nəzəriyyələrinin istiqamətlərinə aid deyil:

☐ neoliberalizm

☐ korporasionalizm

☐ dirijizm

☐ neokeynsiançılıq

☐ **neostrukturalizm**

188. Sual: Erkən neoliberalizm nümayəndələri:

☐ **Vilhelm Repke və Moris Alle**

☐ Vilhelm Repke və Bela Balassa

☐ Bela Balassa və Moris Alle

☐ Sidney Rolf və Yudcin Rostou

☐ Qurnar Myurdal

189. Sual: Korporasionalizm məktəbinin nümayəndələri:

☐ Vilhelm Repke və Moris Alle

☐ Vilhelm Repke və Bela Balassa

☐ Riçard Kuper

☐ **Sidney Rolf və Yudcin Rostou**

☐ Qurnar Myurdal

190. Sual: Strukturalizmin nümayəndələri:

- ☐ Yan Timberqen
 - ☐ Vilhelm Repke və Bela Balassa
 - ☐ Riçard Kuper
 - ☐ Sidney Rolf və Yudcin Rostou
 - ☒ **Qurnar Myurdal**
-

191. Sual: Neokeynsializm nümayəndələri:

- ☐ Yan Timberqen
 - ☐ Vilhelm Repke
 - ☒ **Riçard Kuper**
 - ☐ Sidney Rolf
 - ☐ Qurnar Myurdal
-

192. Sual: Dirijizm nümayəndələri:

- ☒ **Yan Timberqen**
 - ☐ Vilhelm Repke və Bela Balassa
 - ☐ Riçard Kuper
 - ☐ Sidney Rolf və Yudcin Rostou
 - ☐ Qurnar Myurdal
-

193. Sual: Erkən neoliberalistlər tam integrasiya deyəndə, nəyi başa düşürlər:

- ☒ **fəaliyyət təbii bazar qüvvələri və azad rəqabətin təsiri əsasında baş verir**
- ☐ fəaliyyət dövlətlərin iqtisadi siyasəti və mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir

- ☐ fəaliyyət mövcud milli və beynəlxalq hüquqi aktlar əsasında həyata keçirilir
 - ☐ dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi inflyasiyanın azalmasına gətirib çıxarır
 - ☐ iqtisadi integrasiya dövlətin iqtisadi işlərdə daha az iştirak etməsinə gətirib çıxarır
-

194. Sual: Neoliberalistlərin fikrincə, dövlətin beynəlxalq iqtisadi münasibətlər sferasına müdaxilə etməsi nəyə gətirib çıxarır:

- ☐ inflyasiyanın azalmasına
 - ☐ beynəlxalq ticarətin tarazlanmasına
 - ☐ **ödəmələrin pozulmasına**
 - ☐ təsir göstərmir
 - ☐ bütün cavablar düzdür
-

195. Sual: Bunlar erkən neoliberalların baxışlarının boşa çıxdığını göstərmişdir:

- ☐ **dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması**
 - ☐ məhz TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
 - ☐ sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən integrasiya
 - ☐ mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya
 - ☐ düzgün cavab yoxdur
-

196. Sual: Daha sonrakı dövr neoliberalizminə nəyi aid etmək olar:

- ☐ **iqtisadi integrasiya dövlətin iqtisadi işlərdə daha intensiv iştirakına gətirib çıxarır**
- ☐ məhz TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır
- ☐ sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və

siyasətin razılaşdırılması ilə müşayət edilən integrasiya

- ☐ mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya
 - ☐ düzgün cavab yoxdur
-

197. Sual: Korporalizmə xas olan cəhət hansıdır:

- ☐ dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - ☐ **TMK beynəlxalq iqtisadiyyatın integrasiyasını, onun rəşional və balanslaşdırılmış inkişafını təmin etmək iqtidarındadır**
 - ☐ sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən integrasiya
 - ☐ mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya
 - ☐ düzgün cavab yoxdur
-

198. Sual: Strukturalizmə xas olan cəhət hansıdır:

- ☐ **iqtisadi integrasiya - integrasiya olunan ölkələrin iqtisadiyyatlarında gedən dərin struktur dəyişiklikləri prosesinin nəticəsində yaranan keyfiyyətə yeni integrasiya olunmuş məkan**
 - ☐ dövlətin fəal iştirakı ilə regional dövlətlərarası ittifaqların formalaşması
 - ☐ sonradan milli azadlığın itirilməsi, lakin mütləq olaraq, iqtisadi məqsədlərin və siyasətin razılaşdırılması ilə müşayət edilən integrasiya
 - ☐ mümkün qədər daha çox milli avtonomiya saxlanılmaq şərti ilə integrasiya
 - ☐ düzgün cavab yoxdur
-

199. Sual: Bazar mexanizminin sərbəst fəaliyyəti istehsalın inkişafı və yerləşməsində müəyyən disproporsiyalara, gəlirlərin qeyri-bərabərliyinin dərinləşməsinə gətirib çıxara bilər. Bu sözlər integrasiya nəzəriyyəsinin aşağıdakı istiqaməti nümayəndələrinə aiddir:

- ☐ korporasionalizm
- ☐ erkən neoliberalizm
- ☐ **strukturalizm**

- ☐ daha sonrakı dövr neoliberalizm
 - ☐ neokeynsiançılıq
-

200. Sual: Hansı istiqamətin nümayəndələri beynəlxalq integrasiyanın iki mümkün inkişaf variantını irəli sürüblər:

- ☐ korporasionalizm
 - ☐ erkən neoliberalizm
 - ☐ strukturalizm
 - ☐ daha sonrakı dövr neoliberalizm
 - ☒ **neokeynsiançılıq**
-

201. Sual: Neokeynsian istiqamətinin bir növü bunlardır:

- ☐ dirijizm
 - ☐ erkən neoliberalizm
 - ☒ **strukturalizm**
 - ☐ daha sonrakı dövr neoliberalizm
 - ☐ korporasionalizm
-

202. Sual: Hansı istiqamətin nümayəndələri hesab edirdilər ki, beynəlxalq iqtisadi əməkdaşlığın ən vacib problemi, geniş beynəlxalq iqtisadi əməkdaşlıqdan əldə edilən çoxsaylı mənfəəti məhdudiyyətlərdən qoruyub, hər bir ölkə üçün maksimal sərbəstlik dərəcəsinin necə qorunub saxlanılmasından ibarətdir.

- ☐ korporasionalizm
- ☐ erkən neoliberalizm
- ☐ strukturalizm
- ☐ daha sonrakı dövr neoliberalizm
- ☒ **neokeynsiançılıq**

203. Sual: İqtisadi integrasiya nəzəriyyəsindədirijizm istiqamətinə nə aiddir?

- ☐ bazar mexanizminin integrasiya proseslərində həlledici rolunu inkar edirlər
 - ☐ beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, integrasiya edilən tərəflərin ümumi iqtisadi siyasət işləyib hazırlaması əsasında mümkündür
 - ☐ beynəlxalq iqtisadi strukturların yaradılması və fəaliyyəti, sosial qanunvericiliyin razılaşdırılması, kredit siyasətinin koordinasiyası (əlaqələndirilməsi) əsasında mümkündür
 - ☐ düzgün cavab yoxdur
 - ☒ **bütün cavablar düzgündür**
-

204. Sual: «Pilləli integrasiya» və «Differensial integrasiya» modellərinin fərqləri:

- ☒ **«differensial integrasiya» müqavilələrin bağlanması və vaxtın məhdudlaşdırılması ehtiyacını aradan qaldırır**
 - ☐ «pilləli integrasiya» müqavilələrin bağlanması və vaxtın məhdudlaşdırılması ehtiyacını aradan qaldırır
 - ☐ «differensial integrasiya» iştirakçıların vahid tərkibinin «özəyinin» yaradılmasını nəzərdə tutur
 - ☐ «differensial integrasiya»dan fərqli olaraq, «pilləli integrasiya»nın məqsədi - integrasiya proseslərinin dərinləşməsidir
 - ☐ düzgün cavab yoxdur
-

205. Sual: «Pilləli integrasiya» və «Differensial integrasiya» modellərinin yaradılması səbəbləri:

- ☐ yeni ölkələrin, məsələn, Mərkəzi Amerika ölkələrinin NAFTA-nın tərkibinə daxil olması və onun genişlənməsi səbəbindən
- ☒ **AB yeni ölkələrin daxil olması və onun genişlənməsi səbəbindən**
- ☐ integrasiya qruplarının daxilində diffensiallaşmanın gücləndirilməsi ilə əlaqədar
- ☐ «domino effekti» ilə əlaqədar
- ☐ çoxlu sayda integrasiya qruplarının yaradılması və onların arasında rəqabətin

güclənməsi səbəbindən

206. Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi integrasiyanın üstünlüklərinə aid deyil:

- ☐ ölkələr arasında rəqabət artır
 - ☐ daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
 - ☐ infrastrukturun yaxşılaşdırılması ilə parallel olaraq, ticarətin də genişlənməsi
 - ☐ qabaqcıl texnologiyanın yayılması
 - ☒ **TMK-ın iştirakçı ölkələri arasında oliqopol sövdələşmə**
-

207. Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi integrasiyanın çatışmazlıqlarına aid deyil:

- ☐ daha çox geridə qalmış ölkələr üçün bu hal ehtiyatların (istehsal amillərinin) ölkədən axınına gətirib çıxarır, daha güclü partnyorların xeyrinə yenidən bölgü baş verir
 - ☐ TMK-ın iştirakçı ölkələri arasında oliqopol sövdələşmə baş verir ki, bu da qiymətlərin qalxmasına səbəb olur
 - ☐ çox güclü rəqabət şəraitində, istehsal həcmnin (miqyasının) artırılması zamanı itki effekti baş verir
 - ☒ **ölkələr arasında rəqabət artır**
 - ☐ düzgün cavab yoxdur
-

208. Sual: İştirakçı ölkələrin iqtisadi inkişafı üçün beynəlxalq iqtisadi integrasiyanın üstünlüklərinə aiddir:

- ☐ ölkələr arasında rəqabət artır
- ☐ daha yaxşı ticarət şərtlərinin təmin edilməsi
- ☐ infrastrukturun yaxşılaşdırılması ilə parallel olaraq, ticarətin də genişlənməsi
- ☐ qabaqcıl texnologiyanın yayılması
- ☒ **bütün cavablar düzdür**

209. Sual: İnkişafda olan ölkələrin integrasiya yolunda rastlaşdığı maneələr bunlardır:

- ☐ integrasiya olunan ölkələr bir-birlərinin iqtisadiyyatlarını zəif tamamlayırlar ki, bu da integrasiya prosesini məhdudlaşdırır
- ☐ infrastruktur inkişaf etməyib
- ☐ inkişafın səviyyə və potensialları fərqlidir
- ☐ siyasi qeyri-stabillik
- ☒ **bütün cavablar düzdür**

210. Sual: Valyuta ittifaqına xas olan cəhətlər bunlardır:

- ☐ milli valyutaların razılaşdırılmış sərbəst dəyişməsi
- ☐ iştirakçı ölkələrin Mərkəzi Bankları tərəfindən məqsədyönlü şəkildə dəstəklənən sabit valyuta məzənnələrinin razılaşmaya əsasən təyin edilməsi
- ☐ vahid regional valyutanın yaradılması
- ☐ həmin beynəlxalq valyuta vahidinin emissiya mərkəzi olan vahid regional bankının formalaşması
- ☒ **bütün cavablar düzdür**

211. Sual: İqtisadi integrasiyanın məqsədi

- ☐ İri miqyaslı istehsal
- ☒ **Strateji və rəqabət üstünlüklərinin əldə edilməsi**
- ☐ Müqayisəli üstünlükler prinsipinin reallaşdırılması
- ☐ Düzgün cavab yoxdur

212. Sual: Davamlı iqtisadi integrasiya nəticə etibarilə gətirib çıxarır:

- ☒ İstehsal münasibətləri inkişaf edir (1)

- ☐ Səyələşmə (2)
 - ☐ Kapitalın və istehsalın beynəlmilləşməsi (3)
 - ☒ **1 və 3 doğrudur**
-

213. Sual: Beynəlxalq əmək bölgüsü və kooperasiya

- ☐ Integrasiyanın mahiyyətidir
 - ☐ Integrasiyanın məqsədidir
 - ☐ Integrasiyanın sətidir
 - ☒ **Integrasiyanın əsasıdır**
-

214. Sual: Beynəlxalq iqtisadi integrasiyanı hansı yanaşma kompleks anlayış kimi nəzərdən keçirməyə imkan verir?

- ☐ Qloballaşma prosesinin tərkib hissəsi kimi
 - ☐ BIM-in forması kimi
 - ☐ Regionlaşma mexanizmi kimi
 - ☒ **Bunların hər biri**
-

215. Sual: Dərin əmək bölgüsü və davamlı qarşılıqlı əlaqə əsasında istehsalın yüksək beynəlmilləşməsi səviyyəsi nəyi ifadə edir?

- ☒ **Beynəlxalq iqtisadi integrasiya**
 - ☐ Beynəlxalq əmək bölgüsü
 - ☐ Beynəlxalq mübadilə
 - ☐ Bunların hec biri
-

216. Sual: Qonşu ölkələrin iqtisadiyyatlarının davamlı iqtisadi əlaqələr əsasında tamamlanması, makro və mikro səviyyədə vahid təsərrüfat sistemidə yüksəlməsi sosial-iqtisadi hadisə kimi nə deməkdir?

- ☐ İqtisadi durgunluq
 - ☒ **Beynəlxalq iqtisadi integrasiya**
 - ☐ İqtisadi asılılıq
 - ☐ Cavablar dogru deyil
-

217. Sual: Mal, xidmət, istehsal amilləri və informasiyaların hərəkəti yolunda maneələrin aradan qaldırılması üzrə iki və çox ölkənin iqtisadi siyasəti

- ☐ Proteksionizm
 - ☐ İqtisadi yardım
 - ☒ **İqtisadi integrasiya**
 - ☐ Cavablar dogru deyil.
-

218. Sual: Resurslar və təsir sferaları uğrunda mübarizənin güclənməsi dövlətlərin hansı formada yaxınlaşmasını zəruri edir?

- ☐ Ticarət və siyasi birlikləri zəruri edir
 - ☐ Rəqib kompaniyaların strategiyasına təsir etmək
 - ☐ İnvestisiya axınlarının istiqamətinə təsir etmək
 - ☒ **Butun cavablar dogrudur**
-

219. Sual: Regional iqtisadi integrasiya hansı parametrlərlə təyin edilə bilər:

- ☐ Milli qanunvericiliyin unifikasiyası
 - ☐ Vahid iqtisadi, maliyyə və sosial siyasətin həyata keçirilməsi
 - ☐ İstehsal amillərinin sərbəst döv etməsi
 - ☒ **Bütün cavablar dogrudur**
-

220. Sual: Beynəlxalq iqtisadi integrasiyanın səviyyələrinə aiddir:

- ☐ Mikro səviyyə
 - ☐ Makro səviyyə
 - ☒ **Mikro və makro səviyyə**
 - ☐ Cavablar dogru deyil
-

221. Sual: İqtisadi integrasiyanın cögrafiyasını tam əks etdirən dogru cavab hansıdır:

- ☐ Regional
 - ☐ Beynəlxalq
 - ☒ **Regional və beynəlxalq**
 - ☐ Kontinental
-

222. Sual: Dünya ölkələrinin milli təsərrüfatlarının yüksək səviyyəli qarşılıqlı iqtisadi tamamlanması prosesi aşağıdakılardan hansının mahiyyətinə uyğun deyil:

- ☒ **Beyin axını**
 - ☐ Integrasiya
 - ☐ İqtisadi İttifaq
 - ☐ Elmi –texniki kooperasiya
-

223. Sual: Beynəlxalq iqtisadi integrasiyanın formalarına aiddir:

- ☐ İqtisadi İttifaq
 - ☐ Gömrük İttifaqı
 - ☐ Azad Ticarət
 - ☒ **Bunların hər biri**
-

224. Sual: Azad ticarət və Gömrük İttifaqı hansı integrasiya situasiyasına aiddir:

- ☐ Umum bazar

☐ **Ticarət integrasiyası**

☐ Siyasi integrasiya

☐ Bunların hər birinə

225. Sual: Azad ticarət və Gömrük İttifaqı arasındakı fərqi göstərin:

☐ **Regiona daxil olmayan ölkələrə münasibətdə vahid ticarət siyasəti amili**

☐ Fərqli valyuta münasibətləri

☐ Ticarət maneələrinin aradan qaldırılması

☐ Bütün cavablar doğrudur

226. Sual: Gömrük İttifaqı səviyyəsinə hansı uyğun gəlir:

☐ Azad ticarət funksiyaları

☐ Vahid ticarət siyasəti

☐ Vahid gömrük ərazisi

☐ **Hər biri uygundur**

227. Sual: İqtisadi və valyuta ittifaqı nə deməkdir:

☐ **Sosial-iqtisadi və valyuta siyasətinin razılaşdırılması**

☐ Azad ticarət zonasının yaradılması

☐ Gömrük ittifaqının yaradılması

☐ Bunların hec biri

228. Sual: Tam iqtisadi integrasiyaya hansı uygundur:

☐ Vahid ticarət siyasəti

☐ **İqtisadi ittifaqın yaradılması və ümumi təhlükəsizlik siyasətinin həyata keçirilməsi**

- ☐ Gömrük maneələrinin aradan qaldırılması
 - ☐ İstehsal amillərinin sərbəst hərəkəti
-

229. Sual: İqtisadi integrasiyanın siyasi-hüquqi konsepsiyalarına hansı aiddir:

- ☐ Marksist konsepsiya
 - ☐ Ticarət konsepsiyası
 - ☐ **Plüralist konsepsiya**
 - ☐ Bunların hər biri
-

230. Sual: Valyuta integrasiyası konsepsiyası integrasiyanın hansı nəzəriyyəsinə aid edilir:

- ☐ Ümumiləşdirici
 - ☐ **Funksional –sahəvi**
 - ☐ Federalist
 - ☐ Bunların hər biri
-

231. Sual: Gömrük İttifaqı konsepsiyası iqtisadi integrasiyanın hansı konsepsiyasına aiddir:

- ☐ Valyuta ittifaqı
 - ☐ Dirijist
 - ☐ **Funksional**
 - ☐ Struktur
-

232. Sual: Neofunksionalist konsepsiya və plüralist konsepsiya aiddir:

- ☐ **Siyasi-hüquqi konsepsiyalara**
- ☐ Bazar-institutsional konsepsiya

- ☐ Valyuta integrasiyası konsepsiyasına
 - ☐ Federalist konsepsiya
-

233. Sual: Mal, xidmət və istehsal amillərinin hərəkəti yolunda maneələrin aradan qaldırılması ilə iki və çox ölkənin iqtisadi münasibəti

- ☐ Asılılıq
 - ☐ Kooperasiya
 - ☐ **Iqtisadi tamamlanma**
 - ☐ Konsorsium
-

234. Sual: 1951-ci ildə AVROPA POLAD VƏ KÖMÜR BİRLİYİ-nin yaradılması haqqında müqavilənin iştirakçıları

- ☐ **Fransa, AFR (Almaniya), İtaliya , Belçika, Niderland, Luksemburq**
 - ☐ Belçika, Fransa, Niderland
 - ☐ AFR , Niderland, Luksemburq , İtaliya
 - ☐ Fransa, Belçika, Niderland
-

235. Sual: Avropa Birliyi aşağıdakı integrasiya qruplaşmalarının bütünləşməsi ilə 1958 –ci il müqaviləsi nəticəsində formalaşdı:

- ☐ Avropa İqtisadi Birliyi və Avropa Polad və Kömür Birliyi
 - ☐ AvroAtom və Avropa Polad və Kömür Birliyi 3
 - ☐ **Avropa Polad və Kömür Birliyi, Avropa İqtisadi Birliyi və AvroAtom**
 - ☐ Avropa İqtisadi Birliyi və Benilüks
-

236. Sual: Maastrixt müqaviləsi qüvvəyə mindikdən sonra regional qruplaşmanın rəsmi adı

- ☐ Merkosur

- ☐ AND paktı
 - ☐ **Avropa İttifaqı**
 - ☐ Avropa İqtisadi Birliyi
-

237. Sual: Avropa İttifaqının büdcəsinin formalaşması mənbələri

- ☐ Gömrük rüsumları
 - ☐ Əlavə dəyər vergisi
 - ☐ MDM –in 1,2-1,3% səviyyəsində üzvlük haqqları
 - ☐ **Bunların hamısı**
-

238. Sual: Avronun nəgd dövriyyəsi vahid formada nə vaxt tətbiq edildi

- ☐ 1999
 - ☐ 2002-ci ilin əvvəli
 - ☐ 2011-ci il maliyyə böhranı zamanı
 - ☐ **2002ci il iyun**
-

239. Sual: Nazirlər Şurası Avropa İttifaqının hansı statuslu orqanına aiddir

- ☐ **Siyasi**
 - ☐ Humanitar
 - ☐ Köməkçi
 - ☐ İcraedici
-

240. Sual: Hökumət başçılarının daxil olduğu Avropa Şurası, Avropa İttifaqının hansı statuslu orqanıdır

- ☐ Komissiya
- ☐ **Ali siyasi**

- ☐ İcraedici
 - ☐ Avroparlament
-

241. Sual: Vahid kənd təsərrüfatı siyasəti Avropada integrasiyanın hansı mərhələsinin əsasını təşkil etmişdir

- ☒ **İqtisadi ittifaq**
 - ☐ Preferresial sazişlər
 - ☐ Azad ticarət
 - ☐ Hər biri
-

242. Sual: Maastrixt müqaviləsi hansı sferaları əhatə etməklə integrasiyanı dərinləşdirmişdir

- ☐ Avropa daxili bazarı və vahid valyuta
 - ☐ Vahid xarici və müdafiə siyasəti
 - ☐ Daxili işlər və ədliyyə sahəsində vahid siyasət
 - ☒ **Hər biri**
-

243. Sual: NAFTA müqaviləsi nəzərdə tuturdu

- ☐ 2010-çu ildə gömrük rüsumlarının ləğvi
 - ☐ Meksikada Simali kapitalı üçün rejimin yumşaldılması
 - ☐ Birgə arbitraj komissiyasının yaradılması
 - ☒ **Hər biri**
-

244. Sual: Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlığı çərçivəsində integrasiya prinsipləri yönəldilmişdir

- ☐ Regionda inkişafın dəstəklənməsi
- ☐ Həyat səviyyəsinin yüksəldilməsi

- ☐ Dünyada iri miqyaslı azad ticarət zonasının yaradılması
- ☐ **Hər biri**
-

245. Sual: Avropa birliyinin birinci genişlənməsi hansı ölkəni əhatə etdi

- ☐ Danimarka
- ☐ İrlandiya
- ☐ Böyük Britaniya
- ☐ **Hər biri**
-

246. Sual: Yunanıstan hansı ölkə ilə eyni vaxtda Avropa Birliyinin genişlənməsində üzvlüyə daxil oldu

- ☐ Portugaliya və İtaliya
- ☐ İrlandiya və Polşa
- ☐ Bolqarıstan və Çexiya
- ☐ **Heç biri**
-

247. Sual: İspaniya Avropa birliyinin neçənci genişlənməsinə aid edilir

- ☐ Birinci
- ☐ İkinci
- ☐ **Üçüncü**
- ☐ Heç biri
-

248. Sual: Portugaliya və İspaniya Avropa birliyinə daxil olduqdan sonra birlik üzvlərinin sayı necə oldu

- ☐ 17
- ☐ 9

☐ 11

☒ 12

249. Sual: Dördüncü genişlənmədə Avropa Birliyini üzvlərinin sayı

☐ 12

☐ 11

☐ 9

☒ 15

250. Sual: 1995-ci il Avropa Birliyinin necənci genişlənməsidir

☐ Birinci

☒ Dördüncü

☐ İkinci

☐ Üçüncü

251. Sual: 1995-ci ildə Avropa Birliyinin genişlənməsi hansı ölkəni əhatə etmişdir

☐ İsveç

☐ Finlandiya

☐ Avstriya

☒ Hər biri

252. Sual: Beşinci genişlənmə Aİ üzvləri sayı

☐ 15

☐ 10

☒ 25

☐ 17

253. Sual: Beşinci genişlənmə neçə yeni Aİ üzvlərini əhatə etdi

☒ 10

☐ 5

☐ 2

☐ 4

254. Sual: Sloveniya və Baltıqyanı dövlətlər Avropa Birliyinə hansı genişlənmə mərhələsində daxil olmuşlar

☐ 4-cü

☒ 5-ci

☐ 7-ci

☐ 3-cü

255. Sual: Altıncı genişlənmə mərhələsi hansı ölkələrin üzvlüyü ilə baş verdi

☐ Üç Baltıqyanı dövlətin

☐ Rumıniyanın

☐ Çexiyanın

☒ Bolqarıstan və Rumıniyanın

256. Sual: Hal-hazırda Avropa İttifaqına yeni genişlənmə ərəfəsində üzvlüyə namizəd olan ölkə hansıdır?

☐ İsveç və İsveçrə

☐ Sloveniya

☐ Slovakiya

☐ **Xorvatiya**

257. Sual: Türkiyə ilə Avropa Birliyi arasında integrasiya əməkdaşlığı hansı səviyyədədir

- ☐ Azad ticarət
 - ☐ Valyuta zonası
 - ☐ **Gömrük Birliyi**
 - ☐ Ümum bazar
-

258. Sual: «Şərq tərəfdaşlığı» təşəbbüsü hansı ölkələri əhatə edir

- ☐ Azərbaycan və Ermənistan
 - ☐ Moldova və Belarus
 - ☐ Ukrayna və Gürcüstan
 - ☐ **Bütün göstərilənlər**
-

259. Sual: Azərbaycan və Aİ arasında sıx əlaqələrin yaradılmasının hüquqi bazasını hansı sənəd təşkil edir

- ☐ Tərəfdaşlıq və Əməkdaşlıq sazişi
 - ☐ **Assosasiya Sazişi**
 - ☐ Azad ticarət sazişi
 - ☐ Bunların heç biri
-

260. Sual: Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı hansı istigamaətləri nəzərdə tutur

- ☐ Ticarət əməkdaşlığını
- ☐ **15 sahə və 126 normativ-hüquqi akta uyğunlaşdırmanı**
- ☐ İnvestisiya və neft ixracını

☐ Bunların hec biri

261. Sual: Azərbaycanın Aİ-yə integrasiyası üzrə Dövlət Komissiyası nə vaxt yaradılmışdır

☐ 1991

☐ 1994

☒ **2005**

☐ 2011

262. Sual: Aİ və Azərbaycan arasında yardım sahəsində əməkdaşlıq proqramları hansılardır?

☐ Əsrin müqaviləsi

☐ Bakı-Tbilisi – Ceyhan

☒ **TASIS**

☐ Bunların hamısı

263. Sual: Azərbaycanda Avropa İttifaqının 2007-ci ildən yardımlar sahəsində yeni tətbiq olunan Avropa qonşuluq və Tərəfdaşlıq Alətinə (AQTİA)-ya hansılar daxildir?

☐ Büdcəyə dəstək

☐ Tvinninq

☐ TAIEX və SIGMA

☒ **Hər biri**

264. Sual: 1999-cu ildə Avrozonaya daxil olan ölkələrə hansılar daxildir?

☒ **Finlandiya və Portugaliya**

☐ Almaniya və Sloveniya

☐ Yunanıstan və Portugaliya

☐ Almaniya və Yunanıstan

265. Sual: 2009 və 2011-ci ildə Avrozonaya daxil olan ölkələrə aid deyil

☐ Estoniya

☒ **Avstriya**

☐ Slovakiya

☐ Hər biri

266. Sual: Avrozonaya eyni vaxtda daxil olmayan ölkələri göstərin

☐ Luxemburg və Niderland

☐ Kipr və Malta

☐ Belçika, İspaniya və Almaniya.

☒ **Göstərilənlərə aid deyil**

267. Sual: Avstriya və Belçika hansı ölkə ilə eyni vaxtda Avrozonaya daxil olmuşlar:

☒ **İspaniya və İrlandiya**

☐ Sloveniya və Almaniya

☐ Finlandiya, İtaliya və Estoniya

☐ Finlandiya, Portugaliya və Malta

268. Sual: Avrozonaya aid olmayan ölkəni göstərin

☐ İrlandiya və Kipr

☐ Slovakiya və Yunanıstan

☒ **İsveç və Latviya**

☐ portugaliya və Luxemburg

269. Sual: 1999-çu il Aİ-nin neçə üzvü Avrozonaya daxil oldu



15



17



9



11

270. Sual: Danimarka Avrozonaya hansı ölkələrlə eyni vaxtda daxil oldu:



İsveç



Norveç



İtaliya



Göstərilənlər düzgün deyil

271. Sual: Hal-hazırda Avrozonaya daxil olmaga hazırlaşan ölkə hansıdır



Danimarka



Latviya



Böyük Britaniya



İtaliya

272. Sual: European Currency Unit-in Avrointegrasiyada hansı rolu vardır



Avro zonada yeni sistem rolunu oynayır



Hazırda praktiki rol və əhəmiyyət daşıyır



Avro zonada valyuta sisteminin əsası kimi



Göstərilənlərə uyğun deyil.

273. Sual: Avrozona integrasiyası məkan kimi miqyasca necə xarakterizə olunur

- ☐ 19 ölkə və 280 mln əhali
 - ☐ 17 ölkə və 310 mln əhali
 - ☒ **17 ölkə və 330 mln əhali**
 - ☐ 27 ölkə və 430 mln əhali
-

274. Sual: Fransa Avroxonaya nə zaman daxil olmuşdur

- ☐ Maastrixt müqaviləsini imzalamaqla
 - ☒ **1999-cu ildə**
 - ☐ 2008-ci ildə
 - ☐ 2002-ci ildə Avro pul nisanlarının geniş nəqd dövriyyəsi həyata keçirilərkən
-

275. Sual: Avrozonaya 2011-ci ildə daxil olan ölkəni göstərin

- ☐ Kipr
 - ☒ **Estoniya**
 - ☐ Latviya
 - ☐ Litva
-

276. Sual: Maastrixt kriteriyalarına uyğun olanı göstərin

- ☒ **Budcə kəsiri, xarici borc və makro iqtisadi siyasət**
 - ☐ Yeni genişlənmə ölkələri
 - ☐ Aqrar proteksionizm
 - ☐ Bunların hec biri
-

277. Sual: Avrozonada iqtisadi böhran nəticəsində Valtuta İttifaqın çıxma üzv ölkə hansı problemləri daha da aktuallaşdırı bilər

- ☐ Valyuta kurslarının saxlanması
 - ☐ Ticarət asılılığı
 - ☐ Xarici borcun səviyyəsi
 - ☒ **1 və 3**
-

278. Sual: 2008-ci ildə eyni vaxtda Avrozonaya daxil olan ölkələri göstərin

- ☐ İspaniya və Portuqaliya
 - ☐ Malta və Fransa
 - ☒ **Kipr və Malta**
 - ☐ Yunanıstan və Kipr.
-

279. Sual: Xirda pul nisanları (monet) formasında Avro nə zaman dövriyyəyə daxil edildi:

- ☐ 2009
 - ☐ 2001
 - ☐ 2010
 - ☒ **2002**
-

280. Sual: C ölkəsi A və B –nin daxil olduğu Azad Ticarət zonasına üzv olarkən D ölkəsi ilə idxala 15 %-li advalor rüsum tətbiq edirdi. Azad Ticarət zonası ölkələri tərəfindən advalor rüsumların 2 dəfə azaldılması C-nin D-dən idxalına necə təsir edər

- ☐ İdxal 2 dəfə ucuzlasar
 - ☐ C-D arasında ticarət əlaqələri azalar
 - ☒ **Azad Ticarət Zonası C-D arasında ticarət siyasətinə təsir göstərmir**
 - ☐ Ticarət şəraiti yaxşılasar.
-

281. Sual: Ticarət şəraiti necə qiymətləndirilir

- ☐ ÜDM-də xarici ticarətin payı əsasında
 - ☐ Xarici borcun ticarət dövriyyəsinə nisbəti əsasında
 - ☒ İdxal və ixrac qiymətlərinin nisbəti əsasında
 - ☐ Hər biri
-

282. Sual: ETT stimullaşdırılması, məhsul vahidinə xərclərin azaldılması integrasiyanın hansı effektinə aid olunur

- ☒ **Dinamik**
 - ☐ Ticarət
 - ☐ Domino
 - ☐ Heç biri
-

283. Sual: Üçüncü ölkələrlə ticarətin azalması və regiondaxılı ticarətin genişlənməsi integrasiyanın hansı effektinə aid olunur

- ☐ Dinamik
 - ☐ Domino
 - ☒ **Statik**
 - ☐ Hec biri
-

284. Sual: Qazaxıstan Rusiya ilə integrasiya əməkdaşlığı forması:

- ☒ **Gömrük ittifaqı**
 - ☐ Azad ticarət
 - ☐ Prefrensial saziş
 - ☐ Heç biri
-

285. Sual: ÜTT üzvlüyü şəraitində gömrük ittifaqına daxil olma

- ☐ Ticarət rejimi əvvəlki təq qalır
 - ☒ **Ticarət rejimi liberallaşır**
 - ☐ Heç nə dəyişmir
 - ☐ Ticarət maneələri azaldılır
-

286. Sual: Rusiya və Belorusiya MDB-nin bütün ölkələri ilə ticarət əlaqələri necə həyata keçirilir?

- ☐ Vahid ticarət rejimi əsasında
 - ☐ Azad ticarət prinsipləri ilə
 - ☐ Sərbəst valyuta prinsipi ilə
 - ☒ **Vahid ticarət prinsipləri bütün MDB ölkələrinə aid deyil**
-

287. Sual: Azərbaycan MDB çərçivəsində inteqrasiya əməkdaşlığının səviyyəsi

- ☐ Ümumbazar
 - ☒ **Azad ticarət**
 - ☐ Gömrük ittifaqı
 - ☐ Heç biri
-

288. Sual: ÜTT-yə daxilolma regional inteqrasiya üçün nəyi zəruri edir:

- ☒ **Azad rəqabət prinsiplərinin təmini**
 - ☐ İnvestisiyaların liberallaşdırılması
 - ☐ Ticarət maneələrinin tətbiqi
 - ☐ Hər biri
-

289. Sual: İkitərəfli ticarət əlaqələri blok daxili ticarətin prinsipləri ilə necə tənzimlənilir?

- ☒ **Üçüncü ölkələrlə ticarət sərbəstləşdirilir**

- ☐ **Üçüncü ölkələrlə ticarət maneələri tətbiq olunur**
 - ☐ İntellektual mülkiyyət hüququ təmn olunur
 - ☐ Heç biri
-

290. Sual: Avrozonadan çıxma makroiqtisadi situasiyaya necə təsir edə bilər?

- ☐ **Xarici borc artar**
 - ☐ İqtisadi artım təmin olunur
 - ☐ Rəqabət üstünlüyü artar
 - ☐ Rəqabət üstünlüyü azalar
-

291. Sual: Rusiya və Azərbaycan ticarət əlaqələri MDB prinsipləri ilə necə tənzimlənir:

- ☐ Gömrük ittifaqı şərtləri əsasında
 - ☐ Azad investisiya rejimi əsasında
 - ☐ **Ticarət maneələrinin qarşılıqlı ləğvi əsasında**
 - ☐ Hər biri
-

292. Sual: Azərbaycan və Qazaxıstan arasında integrasiya münasibətləri MDB çərçivəsində hansına uyğundur?

- ☐ Preferensial saziş
 - ☐ Gömrük ittifaqı
 - ☐ **Qarşılıqlı əsasda ticarət maneələrinin azaldılması**
 - ☐ Ümümbazar
-

293. Sual: Rusiya ÜTT üzvlüyü şəraitində Azərbaycanla ticarət əlaqələri hansı istiqamətdə dəyişər?

- ☐ **Investisiyalar sərbəstləşir**

- ☐ **Xarici sərmayələr üçün məhdudiyyət qoyulan sahələr azaldılır**
 - ☐ Gömrük ittifaqı şərtləri tətəbiq olunur
 - ☐ Hər biri
-

294. Sual: Aşağıdakılardan hansıları birbaşa olaraq iqtisadi integrasiya proseslərinin ümumiləşdirici nəzəriyyələrinə aiddir? 1. Struktur konsepsiyası; 2. Federalist konsepsiya 3. Bazar-institusional konsepsiyası; 4. Funksionalist konsepsiya. 5. Dirjinist konsepsiya; 6. Plüralistkonsepsiya.

- ☐ **1, 3, 5**
 - ☐ 2, 4, 6
 - ☐ 1, 2, 3
 - ☐ 4, 5, 6
 - ☐ 2, 3, 4
-

295. Sual: Aşağıdakı müəlliflərdən hansı federalist konsepsiyanın tərəfdarıdır?

- ☐ A. Smit
 - ☐ **A. Etsioni**
 - ☐ Ç. Pentland
 - ☐ C. Keyns
 - ☐ K. Marks
-

296. Sual: Aşağıdakı nəzəriyyələrdən hansı neofunksionalist konsepsiyanın əsas istinad nöqtəsi hesab edilir?

- ☐ **«Mütləq üstünlüklər» nəzəriyyəsi**
- ☐ «Optimal valyuta zonaları» nəzəriyyəsi
- ☐ «Maraqlı qruplar» nəzəriyyəsi
- ☐ «Valyuta birliyi» nəzəriyyəsi

☐ «Məhsulun həyat dövrü» nəzəriyyəsi

297. Sual: Aşağıdakılardan müəlliflərdən hansıları valyuta inteqrasiyası nəzəriyyəsinin əsas tərəfdarları kimi çıxış edirlər? 1. R. Mandell 2. Ç. Pentland 3. T. Şitovski 4. Etsioni 5. E. Xaas

☐ 1, 2

☐ 4,5

☐ 1,5

☐ 1,3

☐ 3,4

298. Sual: Aşağıdakı nəzəriyyələrdən hansı valyuta inteqrasiyası konsepsiyasına aiddir?

☐ «Sabit valyuta zonaları» nəzəriyyəsi

☐ «Maraqlı qruplar» nəzəriyyəsi

☐ «İkili valyuta zonaları» nəzəriyyəsi

☐ «Valyuta diversifikasiyası» nəzəriyyəsi

☐ **«Optimal valyuta zonaları» nəzəriyyəsi**

299. Sual: Aşağıdakı müəlliflərdən hansı plüralist konsepsiyanın tərəfdarıdır?

☐ **K. Doyq**

☐ Q. Mürdal

☐ Ç. Pentland

☐ A. Tyonbi

☐ K. Marks

300. Sual: Marksist konsepsiyasına görə iqtisadi inteqrasiyanın neçə mərhələsi mövcuddur?

- ☐ 4 mərhələsi
- ☒ **3 mərhələsi**
- ☐ 5 mərhələsi
- ☐ 6 mərhələsi
- ☐ 2mərhələsi